



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 25 iyul 2018-ci il Çərşənbə № 158 (7047) Qiyməti 60 qəpik

Xəbər

**Rayondan
gəlib Bakıda
qızını
qətlə
yetirdi**

yazısı sah.14-də

Gündəm

**Uşaqlarımızı bədbəxt hadisələrdən
necə qoruyaq?**



Ekspertlər çıxış yolu
gösterdilər; "Son baş
verənlər sosial iş
institutunun
formalaşması məsələsini
gündəmə gətirir"

yazısı sah.5-də

**Azərbaycanda boş qalan iki önəmli
post: təyinat niyə gecikir?**

yazısı sah.3-də

**İranşunas: "Bakı Tehranla
Vaşinqton arasında körpü
rolunu oynaya bilər"**

yazısı sah.12-də

**Xaçmazda itkin düşən uşaqla bağlı
yeni iddia: "İtməyib, oğurlanıb..."**

yazısı sah.5-də

**Mingəçevir SES-i hədələyən
ermənilərə Bakıdan Metsamor
AES xatırlatması**

yazısı sah.3-də

**Əməkdaşımız paytaxtdakı
"Bit bazarı"nda oldu**

yazısı sah.14-də

**"Space TV"nin əməkdaşı
dələduzluq edib ölkədən qaçı**

yazısı sah.2-də

**Bakıda avtobus parkı
yenilənir: kondisioner
problemi həllini tapır?**

yazısı sah.13-də

**Azərbaycanda pullu yollar
ürün nişan hazırlanı**

yazısı sah.15-də

**Sanksiyalar İrana müalicə üçün
gedənlərin sayını azalda bilər**

yazısı sah.12-də

**Azərbaycan hansı hicab formasına
üstünlük verməlidir?**

yazısı sah.10-da

PAŞİNYANIN İSLAHATÇI İMİCİ DAĞILIR - BAŞ NAZİRİN BAŞI DƏRDDƏ

Erməni nəşri: "Xalq üsyani gözlənilən dividendləri gətirməyib"; **erməni ekspert:** "Yeni hökumət iqtisadi sahədə sıçrayış edə bilmir"; daha bir nüfuzlu Rusiya nəşri Paşinyanı "vurdu"; sabah erməni baş nazir Putinlə ikinci görüşə gedir - kritik gözlənti...



yazısı sah.8-də

**İki oğlu bankır tərəfindən öldürüllən
ana dəhşətli sırların üstünü açdı**

Niyar Rəhimova: "Övladlarımı qətlə yetirən Zaur Tərlanov nəyi var satıb, qoyub
ora"; "Hakim Qail Məmmədov qatilin ömürlük cəzasını müddətli həbslə əvəz
edib, haqq-ədalətə yox, haqsızlığa qol qoyub..."

yazısı sah.4-də



**Fərəc Quliyev
pul qarşılığında
hərbidən azad
olmaq haqda
qanuna qarşı
çıxdı**

yazısı sah.7-də



**Hüquşunas sabiq
nazır barəsində
"ili çıxan" xüsusi
qərardaddan
danışdı**

yazısı sah.6-da



**Şair Ramaldanov:
"Ordumuz
Qarabağı 10
günə düşməndən
təmizləyə bilər"**

yazısı sah.7-də



Bakı-Paris əlaqələri güclənir: ermənilər narahatdır

"Azərbaycan Fransa ilə hər zaman davamlı əlaqələre sahibdir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu üçün Azərbaycan prezidenti İlham Əliyev Fransa rehbərliyi ilə dəmi temasdadır". Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, prezidentin Fransaya son səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə şərait yaratadıq: "Fransa Avropa İttifaqında öz sözünü deyən, eyni zamanda NATO-nun üzvü olan aparıcı dövlətlərdən biridir. Azərbaycanın Fransa ilə mövcud siyasi əlaqələri daha da inkişaf edir. Hətta prezidentin bu səfərinə Fransa dövlətinin siyasi rehbərliyi, o cümlədən biznes dairələri, nüfuzlu şirkətlərinin kifayət qədər maraq göstərdiyinin şahidi olduq. İlham Əliyev orada bir sira mühüm görüşlər keçirdi. Çünkü bu gün Azərbaycan dünyada etibarlı tərəfdən kimi tanınır, qəbul edilir və buna adekvat münasibət layiq görürlər".

Politoloq vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rehbərliyinin Azərbaycana və onun rehbərliyinə yüksək münasibət bəsləməsi Qarabağ münaqişəsinin ədaləti həlli üçün də önəmli faktor hesab oluna bilər: "Təsadüfi deyil ki, artıq erməni mediasında da Fransanın Dağlıq Qarabağ münaqişəsinə azərbaycanpərest mövqə tuta bilməsi haqda əks-təbliğat aparılmışdır. Ermənilər Fransanın Azərbaycanla iqtisadi maraqları naminə bunu edə biləcəyini qeyd edirlər. Bu, Azərbaycanın artan nüfuzundan erməni lobbisinin və Ermənistən dərin narahatlıq keçirdiyini göstərir".

İrandan qonşu ölkələrə xəbərdarlıq

İran Daxili İşlər Nazirliyi PKK-nın İran qanadı PJAK-in 11 SEPAH üzvünü öldürməsi ilə bağlı xəbərdarlıq edib. Axar.az xəbər verir ki, DİN qonşu ölkələrə xəbərdarlığında lazımi müdaxilələr etməyə çağırıb.

İran Məhkəmə Sisteminin rehbəri axund Sadiq Laricanı də məsələ ilə bağlı şəhərinə bunları deyib: "Bu cinayəti tördənlər və bunun arxasında duran amillər bu növ cinayətlərlə İran İslam Respublikasının regionda və dünyadaki mövqelərinə təsir edəcəklərini düşündürür. Bu, tamamilə yanlışdır. İran xalqı tarix boyu bu və bundan da böyük hücumları geridə qoydu. Ancaq prinsiplərindən bir addım belə uzaqlaşmadı".

Qeyd edək ki, İranın qərbində silahlı şəxslərlə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri arasında toqquşma yaşandı. Neticədə SEPAH-in 11 hərbçisi həlak olub, 8-i isə yaralanıb.



Ağacların dibinə "kislota" təkən şəxs tutuldu

Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli biliñən şəxs tutulub. DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumatə görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşlılıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məccələsinin 260.2-ci (məşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tedbirleri neticəsində Zəngilan rayonundan məcburi köçkün olan və həzirdə Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb. Həzirdə başlanmış cinayət işi üzrə istintaq hərəketləri davam etdirilir.

Qeyd edək ki, hadisə srağagün baş verib. Ağacların dibinə quruması üçün qəsdən zərərli maddə töküldüyüni hiss edən sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Mütəxəssislər hadisə yerinə gələrək, ağacların dibini zərərli maddədən təmizləyib və yuyub.

"Space TV"nin əməkdaşı dələduzluq edib ölkədən qaçı

"Space TV"nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib. BAKU.WS xəbər verir ki, axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənəğa oğludur. O, bir zamanlar "Xəzər TV"nin əməkdaşı olub, "Space TV"də yayılan "İşimiz var!", indi isə "Yerimdəyəm" və "Praym sok" verilişlərinin layihə rəhbəri idi.

2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, işe düzəldəcəyini söz verib, lakin sözüne əməl etməyib. 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən "Space TV"ye işe düzəltmək adı ilə pul alıb. Kanalın program müdürü olan Tamara xanımla birləşdə i-



Rusiya keşfiyyatı Amerikani qaranlığa qərq etməyə hazırlaşır

Rusiya ilə əlaqəli olan hakerlər Amerikanın elektrik şirkətinin kompüter şəbəkəsinə daxil olublar və nezəri baxımdan Birləşmiş Ştatları qaranlığa qərq etmək imkanındadırlar. Virtualaz.org xəbər verir ki, bu haqda "The Wall Street Journal" yazar.

Qəzet bildirir ki, özünü "Dragonfly" və ya "Energetic Bear" adlandıran haker qruplaşması ABŞ-in elektrik enerjisi operatorunun qorunan kompüter şəbəkəsini sindirə bilib. Bu qruplaşmanın Rusiya hakimiyətinə bağlı olduğu bildirilir.

Hakerlər elektrik enerjisi operatorunun partnyorlarını hücum etməklə şəbəkəyə gire biliblər. Onlar aldatma yolu ilə zəruri parolları əldə ediblər və dispətcher xidmətinin kompüterlərinə çıxış imkanı qazanıblar. Neticədə onlar elektrik enerjisinin verilməsinə dayandırmaq üçün nezəri imkanlara malik olublar.

Bundan əvvəl ABŞ-in Daxili Təhlükəsizlik Nazirliyi dəfələrlə Rusiyaya bağlı hakerlərin ölkənin elektrik şəbəkəsinə müdaxiləsi təhlükəsi barede xəbərdarlıq edib. İndiyədək hakerlərin yüzlərə şirkətin şəbəkəsini sindirdilərini bildirilir. Üstəlik, qurbanların bir çoxu bu barədə bilmir.



ADI SOYADI / Name Surname
Vüqar AGAYEV
ŞÖBƏ / Department
PROQRAMLAR
VƏTİƏQ / Position

liyi qurub və bir çoxlarından işe düzəltmək adı ilə pul alıblar, lakin sözlərinə əməl etməyiblər. Zərərcəkənlər pullarını geri istədikdə isə "bu gün, sabah verərəm" deyərək qəcib. Son nəticə olaraq, zərərcəkənlər aidiyəti polis bölməsinə gedərək şikayet ərizələri yazıblar.

Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. Hətta bir zamanlar "Space TV"-de yayılan "20-lıq realiti şou"nun sponsoru tərəfindən qalibine veriləcək 2 otaqlı evi satıb. 19.07.2018-ci il tarixində isə

ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçıdiği ehtimal olunur. Təxminə hesablamalara görə, 500 000 AZN-dən çox pul mənimşəyərək qəcib. Son nəticə olaraq, zərərcəkənlər aidiyəti polis bölməsinə gedərək şikayet ərizələri yazıblar.

BAKU.WS saytı məsələ ilə bağlı telekanalın məsul əməkdaşı ilə əlaqə saxlayıb. Telekanalın əməkdaşı faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.



Fədayə Laçının məhkəməsi başlayır

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının, Penitensiar Xidmətinin əməkdaşlarının və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. APA-nın əldə etdiyi xəbəre görə, cinayət işi hakim Azad Məcidovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlanmış iclası avqustun 3-na təyin edilib.

Cinayət işi üzrə ümumilikdə 13 nəfər təqsirləndirilən şəxs var.

Xatırlaqla ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovalu ilə xüsusi təyinatlı vəzənində Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdü, əvvəller mehkum edilmiş, hazırda Cinayət Məccələsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdü, əvvəller mehkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altında qazıblar.

Qaçan mehbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən eməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləndirilib. Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günday Ataklışiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Bu gün Bakıda 34 dərəcə isti olacaq

İyulun 25-de Bakıda və Abşeron yarımadasında hava şəraitini yaqmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən musavat.com-a verilən məlumatə görə, gecəyə doğru yarımadañın bəzi yerlərində şimşek çaxacağı, qışmuddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərqi küləyi ilə əvez olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Iyulun 25-de şimal-çimərliklərində Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub-çimərliklərində isə (Türkan, Hövşən, Sahil, Şix) 27-28 dərəcə isti teşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərqi küləyi ilə əvez olunacaq.

Bu gün Azərbaycanın rayonlarında hava şəraitinin yaqmursuz keçəcəyi, lakin günün birinci yarısında Kiçik Qafqazın bəzi yerlərində şimşek çaxacağı, qışmuddətli yağış yağacağı gözlənilir. Şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.


Həmçinin qeyd olunur ki, iyulun 25-de Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözənlənilir ki, bu da meteoəhəssas insanların üçün əsasən əlvərislidir.

Bakı rusların cənnətinə çevrilir

Bakı Rusiya vətəndaşları arasında yay tətili üçün ən populyar istiqamətlər siyahısının zirvəsində qərarlaşır.

Report xəbər verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, ilk "üçlüy"ə həmçinin Minsk və Almatı daxildir. Azərbaycan paytaxtı həmçinin heftəsonunun keçirilməsi və alış-veriş üçün istiqamətlər reytingində də birinci olub.

Ən ucuz yay turları Kishinyov və Bişkekədədir. Agentliyin məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin şəhər və kurortlarında istirahət üçün sutkada orta hesabla 50-100 dollar xərcləyirlər.



Mingeçevir SES-i heddeleyen ermenilere Bakıdan Metsamor AES xətirlətması

• şgalçı Ermənistan və onun Qarabağda kök salmış terrorçu-separatçı tuluları vaxtaşırı Azərbaycanı təhdid edən bəyanatlar səsləndirirlər. Ermenistan müdafiə naziri David Tonoyanın ardınca qondarma “DQR müdafiə naziri” də Azərbaycanı müharibə və “Mingəçevirin vurulması” ilə hədəleyib.

Virtualaz.org xəbər verir ki, Levon Mnatsakanyan iyun 24-də Xankəndidə jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm süren “tə-əccüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirdə “Azerbaycanın iqtisadiyyatını iflic etmək” planlarından behs edib.

Mnatsakanyan bildirib ki, “əgər zərurət yaranarsa” Dağlıq Qarabağ “müdafıə ordusu”, yeni erməni işgalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun söz-lərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib. Separatçı əlavə edib ki, hər şey belə zərurətin yaranmasından asılıdır, hansı ki, sözügedən zərurət hələ yoxdur. Qondarma “nazir” İovgalığı davam etdirərək deyib ki, Azerbaycanın “LORA”, “Polo-nez”, “Dana” kimi yeni raket-artilleriya sistemləri nümayiş etdirməsi onları qorxutmur. Çünkü ermənilərin əlində də “oxşar silahlar” var. Üstəlik, bu silahlar “daha doğrudır”

bu silahlar "daha dəqiqdir". Qeyd edək ki, Ermənistan- da Mingeçevir SES-i vurmaq barədə təhdidlər ilk dəfə deyil ki, səslənir. Belə təhdidlərlə adətən ya istefada olan generallar, ya hansıa ekspertlər və siyasetçilər çıxış edirdi. İndi isə Dağlıq Qarabağdakı işgalçı qüvvələrin "nazırı" su bəndinin hədəf kimi müəyyən edildiyini açıqlayır. Və şübhəsiz ki, rəsmi Bakı, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin bu təhdidinə cavab verməli ola- caq.

İşgalçılardan Azərbaycana zərbə endirəcəkləti ilə təhdid etdilər, Müdafiə Nazirliyinin sərt reaksiyası özünü çox gözlətmədi; **İlham İsmayılov**: "Adama deyərlər ki, Sərsəng əlindədir də, elə, görüm, nə edirsən?.."

Belə görünür ki, düşmənin nəzərinə Azərbaycan silahlı qüvvələrinin bütün Ermənistan boyu və işgal altındakı əraziyərdə hansı hədəflərin nişan-gahda olduğunu çatdırmaq lazımdır. Və düşmənə başa salmaq lazımdır ki, bu cür sərsəm təhdidlərlə çıxış etməzdən əvvəl azy, iki dəfə düşünməyə zərurət var.

Şübhəsiz ki, Azərbaycan özünün strateji infrastruktur obyektlərinin, o cümlədən Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsi üzərində çoxdandır işləyir. Hansı ki, hava və raket hücumlarından bir neçə pilləli müdafiə sistemləri formalaşdırır. Bu sistemlər Ermənistanın sərəncamındaki və Mingəçevirə zərbə endirmek barədə lovşalanmaq üçün istifadə edilən "İsgəndər" rakətlərini də dəf etməyə hesablanıb. Diğər tərəfdən, deyəsən, Mnatsakanyan yaddan çıxarıb ki, Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun birləşməsi İrəvan və onun yaxınlığındakı Metsamor AES də daxil olmaqla, bütün strateji infrastruktur obyektlərini darmadağın etmək gücündədir.

Azərbaycanın işgal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnatsakanyanın "lazım gələrsə Mingəçevir SES-ə dərhal zərbə endiriləcəyi" barədə dediklərinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən münasibət bildiriblər. "Yeni Müsavat"ın sorğusuna cavab olaraq deyilir: "Son günlər Ermənistən mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi ve Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq

keçirmələrinə, qorxu və təşviş içinde olmalarına sübuditdur. Azərbaycan ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırlıdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik en müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir".

L.Mnatsakanyanın budəfəki, absurd bəyanatına gelin-cə isə Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyi-ni təmin edir. "Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səslendirməzdən evvəl düşün-

Ermənistən "İsgəndər" raketi ilə Mingəçevir SES-i vursa belə, ciddi dağıntılar olmayacağı. "Bu raket dağa nə edəcək ki? Bənd kimi onun dağılması və sellənməsi qeyri-mümkündür. Bax, ermənilərin elində Sərsəng su anbarı var. Bacarırlar-sa, vurub dağıtsınlar, bütün Qarabağ Kürə qədər qalsın ayaq altında. Edə bilməzler. Ona görə yox ki, kimse deyəcək niyə dağıtmışınız? Sadəcə, dağıtmak imkanları yoxdur. Su anbarını birdən dağıtmak mümkün deyil. Yalnız yerüstü qurğulara zərər götüre bilərlər. Son vaxtlar elektrik enerjisi ilə bağlı ölkəmizdə problemlər yaranırdı deyə, ermənilər bu yolla bizi qorxutmaq isteyirlər. Amma istənilən mütəxəssis təsdiqləyir ki, ölkəmizdəki bəndlərlə bağlı heç bir problem varadıla bilməz".

“Ermənilər dəfələrlə bizi məlidir ki, Ermənistən ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə hemin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq” - açıqlamada deyilir.

Mingəçevir SES, Tərtər SES, Şəmkir SES-lə hədələyiblər. Amma bilesiniz ki, bu hədələrin heç bir əsası yoxdur. Yerin üstündəki hansısa qurğunu vurub sıradan çıxara bilərlər. Lakin nə Mingəçevir, nə Şəmkir, nə Tərtərdəki bəndin dağılması qeyri-mümkündür. Bütün mütəxəssislər bilir ki, bəndin dağıdılması üçün gərək ora atom bombası düşə və ora atom bombasının episentri ola. Üstəlik, Rixter şkalasından iki maqnitudadan artıq zəlzələ baş verə ki, nəticədə çat yaranı, tədricən bənd oyula və daşıla"

Ekspert qeyd etdi ki, Ermənistən Mingəçeviri hədəfə alara, Azərbaycan ordusunun Naxçıvandakı qoşun hissələri də İrəvanı və ya Metsamor AES-i hədəfə alacaq: "Ermenilər bunu çox yaxşı bilirlər ki, qarşılıqlı şəkildə cavabları olacaq. Mingəçevirdə nəyişə dağıtmaqla olar və onu bir gün ərzində bərpa etmək mümkündür. AES yerin altında deyil, üstündədir və orada reaktorlar var. Həmin reaktorlara zərbə dəyse, Černobil AES-dəki kimi bir damcı nüvə kənarə sizsə, Ermənistən batıda gedəcək. Adama deyərlər ki, Sərsəng əlindədir də, elə görə

Bu fikirleri "Yeni Müsavat"'a açıqlamasında milli təhlükəsizlik eksperti İlham İsmayıllı söyledi. Ekspert qeyd etdi ki,

E.PAŞASOY,
“Yeni Müsavat”

Azərbaycanda boş qalan iki önəmli post: təyinat niyə gecikir?

Eldar Əzizov BŞİH-də başçının səlahiyyətlərini icra edir;
Mübariz Əhmədoğlu: "Xüsusilə də müdafiə sənayesi naziri postuna diqqət etmək lazımdır"



Ötən günlərdə prezidentin sərəncamı ilə Səbəylə Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinindən azad olunan Eldar Əzizov Baki Səhər İcra Hakimiyətinə (BSİH) gətirildi.

Xəbərin yayıldığı ilk günlərdə Əzizovun başçının I müavini postuna təyin olunduğu bildirilirdi.

Amma BŞİH-i rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

Modern.az saytı dəqiqləşmə aparmaq üçün BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb.

Nailə Məmmədova bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur:

"Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir".

Baş Bakı Şəhər İcra Hakimiyyətində neçə müavin vəzifəsi var?

Bakı Baş İmamı idarəetmənin rəisi və Bakı şəhər icraçı icraçıdır. Bu
rinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov "Yeni
Müsavat" a bildirib ki, əslinde Bakı Şəhər icra Hakimiyyətində
1-ci müavin anlayışı yoxdur:

"Orada əsas vezifələr başçı və başçının iki müavini vəzifə-
sidir. Müavinlərdən biri olan Rauf Pənahov ötən il iyulun
20-də vəfat edib. Hemin vaxtdan onun yeri boş qalmışdı. İcra
başçısı Hacıbala Abutalıbov da prezident İlham Əliyevin apre-
lin 21-də imzaladığı sərəncamlı Nazirlər Kabinetinin yeni tər-
kibində yer aldıqdan sonra 3 postu digər müavin olan Fidumə
Hüseynova idarə edirdi. İndi də Eldar Əzizov Pənahovun yeri-
nə təyin olunub. Ona, sadəcə olaraq, başçının vəzifəsini icra
etmək də tapşırılıb. Konkret olaraq orada 1-ci müavin vezifəsi
yox idi. Lakin ştatda 1-ci müavin verilə bilir. Mən 1-ci müavin
təyin edilən zaman mərhum prezident Heydər Əliyevin qərarı
ilə ştatda 1-ci müavin kimi yer yaradıldı. İndiki dövrədə isə qeyd
etdiyim kimi, 1-ci müavin anlayışı ştatda mövcud deyil".

Hazırda müavinler yerinde olsa da Baki Şəhər İcrə Haki-miyəti yəne də başçısız qalıb.
Bundan əlavə Azərbaycan Müdafiə Şənəvesi Nazirliyin-

Buradan eləvə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyində de həzirdə nazir postu boş qalıb. Belə ki, müdafiə sənayesi naziri Yavər Camalov bu ilin 23 iyun tarixində vəfat etdikdən sonra onun yerinə təyinat olmayıb.

“Yeni Müsavat”a danişan politoloq Mübariz Əhmədoğlu

bildirib ki, əslində siyasi baxımdan nazırın təyinatının gecikməsi bizim xeyrimizə olan hal deyil:

“Azərbaycanda bu yerlərlə yanaşı, parlamentdə də boş kürsülər var. Hesab edirəm ki, ən azından müəyyən kateqoriya adamları həmin vəzifələrə təyin etməklə, onların hakimiyətə qarşı razılığını daşıda artırmaq olar. Vəzifələrin vakant qalmasını pisə fikirləşənlər çoxdur və heç kim də deyə bilməz ki, həmin adamlar düz yolda deyillər. O ayri məsələdir ki, Azərbaycanın idarəciliyində ölkə başçısının özünün əhatəli siyasəti göz önündədir. Ölkə başçısı ən xırda detallara belə diqqət edir. Bakı şəhəri ilə bağlı düşünürəm ki, ciddi gərginlik yoxdur. Mənçə, yaxın zamanlarda Bakı şəhər icra başçısı da təyin olunacaq. Ancaq hesab edirəm ki, müdafiə sənayesi naziri vəzifəsi boş qalmalı deyil. Ermənistan son zamanlardakı təbliğatında Azərbaycanın hərbi sənayesindəki uğurunun bir qismi ölkədə Müdafiə Sənayesi Nazirliyinin mövcudluğu ilə əlaqələndirirler. Belə bir vəziyyətdə düşünürəm ki, bu post boş qalmalı deyil. Ora çox yerində olan, bacarıqlı şəxs təyin olunmalıdır. Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan ordusunun təchizatı məsəlesi bir-birine bağlıdır. Ona görə də düşünürəm ki, Müdafiə Sənayesi Nazirliyinə təyinat strateji məsələdir”.

ƏLİ RAİS,
“YENİ MÜSAVAT”



Almaniyada da məsud olmaq mümkün deyilsə...

Samir SARI

Aslində biz özümüz də irqçiyik. Düzdür, aramızda az-az prinsipial olaraq irqçılık, faşistlik etməyənlər də var, amma səhbət toplumdan gedir, iqrçinin yekesiyik.

Irqçılığı delalət edən ifadələrimizi, mülahizələrimizi səyim, oxuyun, yalandırısa, öz-özünüze deyin, yalandır.

Hər gün kütbein adamlara ürcəh olanda onlara "mongol" deyirkəmi? Deyir. Hətta uzaq bir ölkədə monqollarla qarşılaşanda diqqət kəsilirik və bir-birimizə işarə edir ki, indi bu saat bir kütbeinlik edəcəklər. Bu, irqçılıkdir. Çünkü monqolların heç də hamisi kütbein deyillər. Bu cür yanaşmanın biz ruslardan götürmüştür.

Yenə rusların feline düşüb çukçalarla dair aşağılayıcı lətfələr danışırıq? Danışırıq.

Rusların özüne yeri gələndə "sarıqlıq" və "alkaş" deyir, bununla onların bize dediyi "alverçi" və "çerniyop" ifadəsinin əvəzini çıxırıq? Çixırıq.

Özbəklərə, qazaxlara, yaponlara ucdantutma "qiyigöz" deyirkəmi? Deyir. Deyir.

Çinliləri ucdantutma "kitayski adamlar", koreyalıları və yetənmilləri "ityeyen" adlandırıraq? Adlandırıraq.

Hələ sovet dövründə afrikalıların hamisina "qara gədələr" adı qoymuşuqmu? Qoymuşuq.

Fransızları "qurbağayeyən" və "petux", holländiyalları isə "petux" və "nəşəxor" sayıraq? Sayıraq.

Hələ ərəblər. Artıq mediada, sosial şəbəkələrdə belə ərəbələri "vehşî bədəvi" adlandırırlar. İndi bu yazını oxuyan yüzlərlə adam başını bulayıb deyəcək ki, a bəy, elədir dəə, düz deyirlər. Hər halda bu da irqçılıkdir.

Yəhdilər ele, ingilislər belə, hindistanlılar ele-belə. hansı irq və ya millet qıraqda qalır ki? Hamisina bir söz qoşruq. Allahın almanlarına belə qəsdən "nemes" və "faşist" deyir. Başımız cönəndə hətta tərifli vikingləri də kütləvi şəkil-də peysər çıxarıraq.

Bir biz deyilik. O biri millətlərin də hamisi belədir. Hər halda bütün avropalılar italyanların hamisina sevgidən "makanonnik" demirlər. Toplum olaraq hamı irqçılığı meyllidir. Amma bu, məxməri irqçılıkdir, bir elə də ziyanı yoxdur.

Əsas odur ki, irqçılık dövlət siyasetinə çevrilmesin, bir də cəmiyyətin elitar təbəqəsinin sırayet etməsin.

Almaniya toplumun aşağı təbəqələrində də irqçılık həmişə olub, var və görünür, gələcəkdə də olacaq.

Irqçılığı körükleyən leqlər və qeyri-leqlər təşkilatları da var. Onların türkləri və digər millətləri sevmədiyi çıxdan bəlliidir.

İndi futbolçu Məsud Özilin üstüne tökülmələri də o üzəndərdir. Nə qədər ki, Məsudun zəhməti ilə Almaniya çempion olurdu, alman faşistləri pabılarda "Bavariya" pivesindən içib şəllənir, "alman maşının möhkəmliyi"ndən danışırıqlar. Amma bu dəfə alınmadı, Almaniya qrupda qaldı, hamını qıraqa qoyub Məsuddan yapışıblar. "Alman maşını"nda türk dətalı tapıblar.

Qurbanın üzü budur. Burada sonacan məsud olmaq olmur. 50 il can qoyarsan, ölkəyə medal, şöhrət, pul-para qazandırsan, bir gün başları çöner, deyerlər, dünənki işinə görə sağ ol, amma sən gəlməsən, burnun da bizimki kimi deyil.

Oxumuş adamlar demişkən, bu tendensiya hələ 10-15 il əvvəldən başlanmışdı və getdikcə gücləndirdi. Neçə dəfə futbolcular meydandançaya "No rəsizm" pankarti ilə çıxmışdır. Çünkü qızışqan azarkeşlər eyzən rəqib oyuncuların dərisinin rənginə sataşırdılar.

Hələ Məsudun başına gelənlər yaxşıdır. Bir ara qaradərili futbolcular künç zərbəsi vurmağa gedəndə tribunadan onlara banan atırdılar - yəni sən meymunsan, götür bananını ye. Onların da xətrinə deyirdi. Yalnız bir dəfə hansısa futbolçu (adi yadımdan çıxıb) özünü o yerə qoymadı, ona atılan bananı soyub yedi.

Hazırda Fransa prezidenti Makron ölkəsini 10 gün önce dünya çempionu etmiş qaradərili futbolçuları bağırına basır, amma udusayırlar, siz o futbolçuların gününü görərdiniz. Makron onlara bir söz deməyəcəkdi, sıravi azarkeşlər isə tribunadan onlara banan atacaqdalar, "gelmə bicbala" qışqıraqaçıqlar. Gənc və təcrübəsiz Mbappe də paltardəyişmə otağında oturub ağlayacaqdı ki, axı niyə elə deyirlər, mən Fransada doğulmuşam, Fransa vətəndaşiyam.

Bu işlər belədir. Gərək döyümlü olasan. Almaniya bu il çempion olsa, Məsuda pis söz deyən olmayıcaqdı, Merkel onu öpəcəkdi, "Bavariya"nın prezidenti də 100 milyonluq müqavilə təklif edəcəkdi...

2015-ci il yanvarın 8-də
Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla və tamah niyyəti ilə odlu silahla qətlə yetirilən Cavid və Cahid Rəhimov qardaşlarının anası Niyar Rəhimova Bakı Apelyasiya Məhkəməsinin verdiyi qərardan narazıdır. Deyir ki, oğlanları xüsusi amansızlıqla qətlə yetirilib. Oğlanlarını öldürən "Standartbank"ın işçisi, 1984-cü il təvəllüdü Zaur Terlanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük olaraq azadlıqladan məhrum olunub. İş Ali Məhkəməye qədər uzanıb və Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

"Zaur Tərlanov faktiki olaraq bize qarşı soyqırım törədib"

"İyulun 23-də Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədərliy ilə işə baxıldı. Qail Məmmədov mənim 2 oğlumu odlu silahla qətlə yetirən, faktiki olaraq nəslimizi kəsen Zaur Tərlanovun bəresindəki ömürlük həbs cəzasını müddətli cəza ilə əvəzlədi. Zaur Tərlanov faktiki olaraq bize qarşı soyqırım törədib. 2 oğlum vardi, her ikisini 1 günün içinde odlu silahdan atdı, öldürdü. Mənim oğlanlarım əliyalın olublar. Hakim Qail Məmmədov haqq-ədalətə yox, haqsızlıqla qol qoyub. Mən ölkə başçısından, 1-ci vitse-prezidentdən dənə-dənə xahiş edirəm, Zaur Terlanovun bəresindəki ömürlük həbs cəzası bərpa olunsun".

"Hakim niyə bize zülm edir?"

Gözüyəli ana deyir ki, 2 övladı öldürülüb, hakimlər isə onların ailəsinin əsəblərini tarıma çəkib: "Hakim niyə bize zülm edir? Niyə imkan vermirər oğlumun yetimlərini, 3 yetimini saxlayım? Mənənə istəyirər? Zaur Tərlanov nəyi var satıb, qoyub ora. Komissiya təşkil etsinlər, yoxlasınlar. Mən Bakı Ağır Cinayətlər Məhkəməsindəki 29 prosesdə iştirak etmişəm. 3 dəfə məni məhkəmədən "skor" aparıb. Sonrakı proseslərdə iştirak edə bilməmişəm. Özümdə güc təpib gedib iştirak edə bilməmişəm. Bakı Ağır Cinayətlər Məhkəməsində Mail Bayramov və Əflatun Qasımov işi araşdırıldılar, gördülər ki, mənim oğlanlarım əliyalın olublar, xüsusi amansızlıqla qətlə yetiriliblər. Ona görə də ömürlük həbs cəzası verdilər. Qarşı tərəf də şikayət verdi. İş getdi çıxdı Ali Məhkəməye. Ali Məhkəmədə Telman Kazimov işi Bakı Apelyasiya Məhkəməsinə göndərdi. Qail Məmmədov da götürüb ləğv elədi".

"İki oğlu öldürülən ana həbsxanadan məktub alıb

Niyar Rəhimova deyir ki, Zaur Tərlanov həbsxanadan ona məktub yazıb: "Məktubunda yazır ki, sənin düşmənin mən deyiləm, düşmənin Xanımdır. Mənimlə düşmən-



Iki oğlu bankır tərəffindən öldürülən ana dəhşətli sırərin ustunu açdı

Niyar Rəhimova: "Övladlarımı qətlə yetirən Zaur Tərlanov nəyi var satıb, qoyub ora"; "Hakim Qail Məmmədov qatilin ömürlük cəzasını müddətli həbslə əvəz edib"; "Hakim haqq-ədalətə yox, haqsızlıqla qol qoyub"

cılık etməyin. Xanım Aslanova olsaydıq, onu həbsdə ikən ölümün qeyri-qanuni yaşadığı qadındır. Məhkəmədə dedilər ki, guya Xanım Aslanovanın mənim balaca oğlum Cavidə ay yarıy yazışması olub. Məhkəmədə oxuyanda dedilər ki, dostluq zəminində olub. Əslinde isə özü gedib silah alıb, silahın lüləsini və qundığını kəsib. Zaur oğlanlarına qarşı tərətdiyi cinayətə əvvəldən hazırlaşıb. Zaur Tərlanov mənim 2 oğlumu xüsusi amansızlıqla öldürüb. Silahı maşının arxa şüşəsinə direyib və Cavidə vurub. Cahid maşınandan düşmək istəyəndə onun ayağından atəş açıb. Cahid maşına minib, qapını bağlayıb. Zaur Tərlanov onun böyüründən, döş qəfəsindən atəş açıb. Onun niyyəti mənim hər 2 övladımı öldürmek olub, öldürüb də. Zaur Tərlanov xüsusi amansızlıqla edib. Yalandan deyirlər ki, guya mənim övladlarım üzərində tapança olub. Yoxladılar, məlum olu ki, bu da yalandır. Bizdə ümumiyyətlə silah olmayıb. Hadisədən sonra ora polislər gəlib, uşaqlarının üzərində, maşında axtarış aparıblar. Silah olsayıdı tapıldı. Xahiş edirəm, bu məsələyə ədalətə baxılsın. Niyə bizi məcbur edilər ki, arada başqa qanlar tökülsün? Mən 2 oğlumu amansızcasına öldürmiş Zaur Tərlanovun ömürlük həbsə məhkəmə etsinlər. Etməsələr gedib özümü məhkəmənin qapısında yandıracağam. Mənim həyatım alt-üst olub. Men yaşaya bilmirəm. 2015-ci il yanvarın 8-dən mən yaşamırıam. Zaur Tərlanov evlərini, əmlaklarını satıb. Həmin pulları kime verib? Qail Məmmədov, Tahir Kazimov niyə haqsızlıq edirsiz?"

"...Gedib özümü məhkəmənin qapısında yandıracağam"

Niyar Rəhimova hədələndiklərini de açıqlayıb: "Zaur Tərlanovun adamları mənə anonim zənglər vurublar. Qapımıza gətirib məktub qoyublar. 102-yə zəng eləyib demişəm. Bundan sonra gəlib bizi pulla ələ almağa çalışıdlar. Tələb edirlər ki, bu işdən geri çekilim. Onu əfv edim. Zaur Tərlanov mənim 2 oğlumu amansızcasına öldürüb, mən onu əfv etməyəcəyəm. Xahiş edirəm, Zaur Tərlanovun bəresindəki müddətli həbs cəzası haqda qərar ləğv olunsun, onu ömürlük həbsə məhkəmə etsinlər. Etməsələr gedib özümü məhkəmənin qapısında yandıracağam. Mənim həyatım alt-üst olub. Men yaşaya bilmirəm. 2015-ci il yanvarın 8-dən mən yaşamırıam. Zaur Tərlanov evlərini, əmlaklarını satıb. Həmin pulları kime verib? Qail Məmmədov, Tahir Kazimov niyə haqsızlıq edirsiz?"

□ **E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"**

Iyulin 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində "Mayak" İstirahət Mərkəzində tapılmış 3 yaşlı İsmayılov Novruzov haqda yeni iddialar var. İsmayılin əmisi Elnur Novruzov bildirir ki, uşağı 4 nəfər oğurlayıbmış. Bu haqda onlara yeni-yeni özüne gələn İsmayılov danışır.

Uşaq deyib ki, onu 4 əmisi aparıbmış: "İsmayılov tapılan yerə dəfələrlə baxmışdır. Uşaq yox idi. Gördülər, yox, biz çox hay-kük çıxarıraq, əraziyə helikopterlər qaldırıldı, polisler töküldü, qorxub uşağı yerine qoyublar. Yalandan da öyrədiblər ki, guya uşaq özü gəlib, ay akula (köpək balığı - red.) axtarırıbmış-filan. Sadəcə, özlərinə qəçəmaq üçün vaxt qazandırıblılar. Amma bu, yerde qalmayaçaq. Cəzaları nedirsə, veriləcək. Uşaq tapılıb, onun sevincini yaşayırıq. Key kimiyik. Özümüzə gələk, polisə müraciət edəcəyik. İsmayıllı kimlər qacırıbsa, cəzasını alacaq".

Uşaqın vəziyyətinə gəlinəcə, əmisi söyləyir ki, uşağı oğurlayanlar ona sudan başqa heç nə verməyiblər: "Onlar insan deyillər. Balaca uşağı ac saxlayıblar. Uşaq deyir, ona ancaq su veriblər. Yemək verməyiblər. Bakıdan bir neçə günlük dincəlməye getmişidik, başımıza bu hadisə gəldi. Əslində ayrı yerdə dincəldirdik. Nəsə xoşumuza gəlmədi, keçidik "Mayak'a. Uşaq itəndən sonra yalandan söz çıxardılar ki, guya bizim kimləsə edavətimiz

Xaçmazda itkin düşən uşaqla bağlı yeni iddia

Əmisi: "Əslində o, itməyib, oğurlanıb..., özümüzə gələk, polisə müraciət edəcəyik"



varmış. Qətiyyən! Bizim nə məqsədi nə olub, bunu onlar kimsə ilə edəvətimiz var, nə də həbs edilənde öyrənəcəyik. Kimsənin bizimlə. Orta səviyyə həbs edilənde öyrənəcəyik. Kimsə ilə işimiz olmaz. Nə də sən deyən varlı da deyilik ki, kimsə uşaqımızı oğurlayıb pul tələb etsin. Bunları

yaşı İsmayılov istirahət mərkəzində birinin ərazisində çayın kənarında cəngəllikdən aşkarlanıb. Tapılan İsmayılin ilk sözleri bu olub ki, "Yaxşıyam. Akula axtarirdim. Babamgil üçün darixmişdim".

Çatdırıb ki, uşaq qılpaq vəziyyətdə Edikin qucağındadır. Üst-başı cızıq-cızıq idi. Edik dedi, çayla qalxıb, amma mən güclə qaçıdım. Uşaq o çay üzü yuxarı heç vaxt qalxa bilməzdii. Mən qurşağı qəder suya girmiştəm. Mümkün deyil ki, uşaq suyun içi ilə gedə bilsin. Çayın kənarı ilə də getməsi mümkün deyil. Kənarlarla biz getmişik, bedənəmiz pis gündədir. Tapılonda uşaqın vəziyyəti kafı olardı, pis deyildi".

Uşaqı tapan digər şəxs Zabit Əbilov da Q.Zeynalovun sözlərini təsdiqləyib:

"Uşaqın çayın eks istiqamətində getməsi mümkin deyil".

Hər iki şəxsin dedikleri də uşaqın oğurlanması istiqamətində ehtimalları gücləndirir.

Lakin ailə rəsmi müraciət etmədiyi təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarında

çayın keçmiş itlər və Aviasiya dəstəsinin "Mi-17" helikopteri də cəlb olunmuşdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könlüllər də axtarışlarda iştirak edirdi.

Ərajdırma aparıla bilməz. Mütləq uşaqın valideynləri erizə ilə müraciət etmelidir.

Uşaqın əmisi E. Novruzov deyir, uşaq bərk qorxub: "Ana-anasından başqa kimse yaxın getmir, yaxın qoymur. Sakitləşsin, biz də bir az özümüze gələk, polisə müraciət edəcəyik. Günahkarlar mütləq cezalanmalıdır!

Tatırladaq ki, 2015-ci il təvəllüdü İsmayılov Elçin oğlu Novruzov iyulun 22-si, günorta saatlarında itkin düşmüdü.

Xaçmazın Nabran qəsəbəsindəki "Mayak" İstirahət Mərkəzində ailesi ilə dincəlməyə gələn 3 yaşlı İsmayılov bir göz qırpmında gözən itib. İstirahət mərkəzində müşahidə kameraları olmadıqdan uşaqın hansı istiqamətdə yoxa çıxmış bilinmirdi. 3 yaşlı uşaqın axtarış-xilasetmə əməliyyatına Fövqələdə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Məlki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyeti, xüsusi təlim keçmiş itlər və Aviasiya dəstəsinin "Mi-17" helikopteri də cəlb olunmuşdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könlüllər də axtarışlarda iştirak edirdi.

Nəhayət, iyulun 23-də İsmayılov Novruzov istirahət mərkəzlərində birinin ərazisində çayın kənarında tapılmışdı.

□ **Ləman MUSTAFAYOZI,**
"Yeni Müsavat"

Uşaqları bədbəxt hadisələrdən necə qoruyaq?

Ekspert: "Son baş verənlər sosial iş institutunun formallaşması məsələsini gündəmə gətirir"

Azyaşlı uşaqların öldürülməsi, döyülməsi, nəzarətdən kənar qaldığı üçün itkin düşməsi və digər bu kimi xoşagelməz olaylarla bağlı vaxtaşırı xəbərlərlər alıraq. Məsələn, iki gün önce Kürdəmir rayonunun Pirli kəndində 5 yaşlı Murad Bayramovun ögey atası tərəfindən ağaç parçası ilə döyülrək öldürdüyü barədə məlumat yaxıldı. Hüquq-mühafizə orqanlarına ilkən olaraq uşaqın atdan yixildiği və aldığı xəsarətdən dünyasını dəyişdiydi deyilsə də, sonradan ögey atanın vəhşiliyi ucbatından uşaqın öldürüyü müəyyən edilib.

Olayla bağlı ögey ata həbs olunub, cinayet məsuliyyətinə cəlb edilib. Lakin cəmiyyətdə əksəriyyət bu məsələdə ananı da kəskin qınayıb. Çünkü 5 yaşlı Murad adlı xəsarətlərə baxmayaraq həkim müayinəsine aparılmayıb, nəticədə bir müdət sonra dünyasını dəyişib. Beleliklə, ananın öz doğma övladına qarşı laqeyd münasibət göstərməsi onun qınaq obyektiనən əvvəlindən qızılmasına səbəb olub.

Nabrandan isə 3 yaşlı Novruzov İsmayılin istirahət mərkəzində nəzarətsiz qaldığı üçün itkin düşməsi ölkə gündəmindən ən çox müzakirə edilən məsələlərdən oldu. Doğrudur, azyaşlı uşaq bir gündən sonra tapılaraq



valideynlərinə təhvil verildi. Lakin sosial şəbəkələrdə uşaqın valideynləri, xüsusən də anası qınaq obyekti olaraq qaldı. Əksəriyyət bu məsələdə valideynləri laqeydlidə, uşaqı nəzəretsiz qoymaqda suçlaysırdı.

Hüquqşunasalar da qeyd edir ki, Mülki və Aile Məcəlləsində, eyni zamanda hüququn digər aspektlərində valideynlərin uşaqları bəlli yaşa qədər tərbiyə və nəzarət etmək öhdəliyi var. Bu, məsuliyyət yaradır. Bunun üçün də əgər valideynlərin səhlən-

karlığı ucbatından azyaşlı İsmayılla bağlı xoşagelməz olay baş verseydi, məsuliyyət valideynlərin üzərinə düşəcəkdi.

Ümumiyyətlə, son vaxtlarda bir çox valideynlərin uşaqla rəqəsətli əlaqələri qeyd edir ki, onlara az zaman sərf etdiyi müşahidə olunmaqdır. Bəzən ictimaiyyətdə, parklarda, əyləncə mərkəzlərində gənc anaların öz övladlarından çox elindəki mobil telefonu vaxt sərf etdiyi, onunla "maraqlandığının" şahidi olurq. Bu zaman nəzəretsiz qalan uşaq-

lar hər cür xoşagelməz olayla üzüleşə bilir. Bəzən ata-analar övladlarına laqeyd, bivec yanaları.

Bəs uşaqımızı necə qoruyaq? "Azərbaycan Uşaqlar Birliyinin" sədri Kəmalə Ağazadə mövzu ilə bağlı "Yeni Müsavat" a danişib. O deyib ki, ümumiyyətlə, heç bir halda uşaqlar nəzəretsiz qalmamalıdır: "Ve heç bir halda olaya görə təkçə ananı qınamaq olmaz. Uşaqda qısqıqtı, nəzəret hər iki validey-

nin, daha sonra isə ikinci dərcəli qohumların öhdəliyinə düşür. Uşaq daim nəzarətdə olmalıdır. Lakin bu o demək deyil ki, uşaq "zəncirləyib" yanımızda saxlamalıq. 3 yaşlı uşaqın bir sutka boyunca itkin düşməsi çox böyük təhlükə deməkdir. Bəzən hələ bilmir ki, 3 yaşlı İsmayılov nələr yaşayıb. Bu olayda mənim üçün qaranlıq qalan bəzi məqamlar var ki, bu da başqa bir mövzudur.

Sosial şəbəkələri, mətbuatı izləyərən görünür ki, bu olayda daha çox ananı qınayırlar. Amma ata da qınanmalıdır.

Bundan əvvəl Kürdəmirdə 5 yaşlı uşaq ögey atə tərəfindən vəhşicəsinə döyülrək öldürdü. Bəs bu məsələdə kimdir? Bu olayda ananın da məsuliyyəti var idi. Uşaq qarşı laqeyd, nəzəretsiz münasibət üçün əgər valideynlər məsuliyyət daşıyır. Bundan sonra bu məsuliyyət dövlət orqanlarının, o cümlədən icra hakimiyyəti yanında qəyyumluq komissiyalarının üzərinə düşür. Valideynin səlahiyyətlərini məhdudlaşdırmaq lazımdırsa, məhdudlaşdırılmalı, ailəyə psixoloq lazımdırısa, psixoloq işləməli, ailə həssas qrup kimi qiymətləndirilərsə, ailə barəsində daim monitoring aparılmalıdır. Diqqət edək, hansı qəyyumluq komissiyası bu işləri görə bilir? Əlbette, görə bilər ve bunun səbəbləri var. Qəyyumluq komissiyasında çalışan insanlar çox məhdud say-

dadır, stat vahidləri azdır. Əgər bir rayonda 100 min əhalı yaşayırsa və onun da təxminən 1/3 hissəsini uşaqlar təşkil edir, eyni zamanda əhalinin təxminən 2 mini həssas qrupa aiddir, qəyyumluq komissiyasının 2-3 nəfər əməkdaşı bu qədər işi görə bilər? Bəs necə etmeli? Bu məsələ bir dəha Azerbaycanda sosial iş institutunun formallaşması məsələsini gündəmə gətirir. Bu çox vacib bir işdir. Ailələr iş aparılmadır, valideynlər əgər məsuliyyəti bilmir, sedib bunu yerindəce izah etmək lazımdır. Valideyn bilməlidir ki, uşaqının başına xoşagelmə iş geldikdə onu hansı problemlər gözəlyir".

Psixoloq Ramil Nəcəfli də gənc valideynləri biganəlikdə qınayıb:

"Son vaxtlar müşahidə edirik ki, bir çox valideynlər uşaqlarla bağlı öhdəliyi bir-birinə "ötürməyə" çalışır. Yəni hər kəs məsuliyyəti digərinin üzərinə atır. Tez-tez şahidi olurq ki, gənc analar daha çox özlərinə vaxt sərf etməyi üstün tutur, telefon aludəcisinə çevrilib, uşaqlara nəzərətin öhdəsindən gələ bilmir, bunu özlərinə bir vəzifə olaraq görmürər və saire. Elecə də bəzən ataları bu məsuliyyəti öz üzərinə götürsə də, yenə də daha çox özünə vaxt ayırır. Halbuki uşaqların təriyəsi, onlara nəzərat üçün müəyyən vəzife ölçüsü edilmelidir. Hazırda isə bütün bunları hər iki validey bir-birindən gözleyir ve bir-birinə arxayındırlar. Düşünürəm ki, bütün məsələlər də bundan qaynaqlanır".

□ **Xalida GƏRAY,**
"Yeni Müsavat"



Ağdama şükür

Azər QARACƏNLİ

Adamları yara-yara Bakı-Xankəndi qatarına sarı yüyürendə qatar çıxaramı da, vəzgal çıxaramı da söymək istədi, sonra elə yüyüre-yüyüre öz-özünə dedi bu günə söymək günahdı, illər uzuunu bu gündən ötrü sinosi yanana olub, ölmə olub, itən olub... Elə yüyüre-yüyüre də öz-özünə "Əs-təğfürullah!" dedi.

Qaranəfəs özünü qatara yetirdi, istədi elə bəri başdakı vəqonun birinə atılsın, içəridən adlaya-adlaya öz vəqonuna keçsin, eləmədi, bilet aldığı vəqonanın yüyürdü, çatan kimi bilet vəqonun ağızında bələdçiye uzatdı, bələdçi biletini yoxlamamış, "Qalx, - dedi, - qatar tərpənir".

Qatar tisildədi, ləngərlədi, uğuldadi, qulunclarını şaraqqaşaraq qırıb yerindən tərpəndi. Bələdçi onun ardınca vəqona qalxdı, bilet işığa tutub: "Hara gedirsen?" soruşdu. "Ağdama" dedi. "Amma biletin axıracandı". "Hə, - dedi, - Xankəndində düşəcəm".

"Ağdama gedirsen, amma Xankəndində düşəcəksən?" - bələdçi qasılarını qaldırdı. "Hə" dedi.

Deyəsən, bələdçi istədi nəsə acı söz desin, amma dilini şirin elədi: "Nolar, başına dönüm, nolar, lap yaxşı eləyəssən, - dedi. - Xankəndi Ağdama Bakıdan yaxındı, orada düşməyin məsləhəti".

Sonra əlini vəqonun dar dəhlizinə uzadıb: "Odey, kupon o bəşərdə, yerin də yuxarı başda" dedi. İstədi bələdçiye cavab verisin, dinmedi. Öz-özünə dedi buna açıq yox, şükür düşür, onun bu qaranəfəsliyinə də, bələdçinin bu atmacasına da şükür düşür.

Qatar Ağdamda dayananda qonşu kuponin dəhlizdə onunla səhbətdə olmuş bir dilli-diləver sənəsini burnunu onun kupesinə soxdu: "Xaloğlu, tərpən görək" dedi. "Mən Xankəndində düşəcəm" - cavab verdi. "Bə sən Ağdama getmirdin?" "Hə, - dedi, - amma Xankəndində düşəcəm".

Sənəsin bir irəli-bir geri baxdı, gözlərini yarı bərəltdi, yarı işildatdı, çantasını sürüdü, gedən ayaqda guya piçildədi: "Biy, başına xeyir!" sözlerini kuponin açıq qapısından ona eşitdirməyə də macəl tapdı. İstədi içəridən çığırsın: "Xeyirdən əskik olmaya-san!" Amma dinmədi. Fikirləşdi buna şükür! Ona Ağdamda deyilən "Başına xeyir!" sözüne şükür.

Xankəndi vağzalında qatardan enəndə gözəldi bələdçi yenə nəsə bir atmaca atınsın. Amma bələdçi heç nə demədi, eləcə onun "Sağ ol"una "Allah amanında" cavabını verdi, sonra baxışlarını harasa uzağa dikdi. Bələdçi fikirlərini gördündü. O, bir neçə addım atıb qanrlı, Bakı-Xankəndi qatarının böyründə, "Bakı-Xankəndi-Bakı" sözlerinin tuşunda durub fikirli-fikirli harasa uzaqlara baxan, vəqondan düşüb gedənlərə dilucu "Sağ ol", "Yaxşı yol", "Allah amanında" deyən bələdçini aralıdan süzdü, "İlahi, bu nə dəhşətli mənzərədi, bu nə gözəl gündü, - düşündü. - Bələdçi yə şükür!"

Taksi sürücüleri çığırsa-çığırsa, "Şuşa! Şuşaya bir nəfər!", "Şuşaya iki nəfər!", "Şuşaya gedən - bu dəqiqə çıxıramı!", "Şuşa - rahat maşın, otur, gedək" deyə-deyə onun üstüne tökülsəndə qabaqça burnunu qırıstdırdı, sonra qırışıq açıldı, bu vurhavurda, bu qiyada "Şükür! - dedi. - Şükür! Buna şükür düşür!"

"Qaqa, Şuşanın harasına?" - sürücü taksiyə oturduğu o biri sənisinləri harada düşürecəyini biliirdi, bircə o qalmışdı. "Avto-vağzala yakın bir yerde düşərem" dedi. "Yolun hayanadı?" "Ağdama gedirəm". "Ağdama?" - taksi dəkilərin hamısı bir ağızdan dilləndi. "Ağdam gerida qaldı ey, emi" cavan usaq başıyla gerini göstərdi.

"Qaqa, bə sən qatardan düşdün axı" - sürücü diqqətlə güzgüdən ona baxdı. "Hə, qatardan düşdüm".

İstədi desin nəyinize lazım harada düşdüm, harada düşəcəm. Demədi. Fikirləşdi, şükür, məndən Şuşanın harasına gedəcəyimi soruşurlar, bu günə şükür! "Ağdama gedirəm, - dedi. - Laçına da deyəcəm".

"Hə, bələ də də. Dədim bəs nabələdsən". Sürücü bunu deyib taksideki o biri sənisinləre boylandı. Elə bil istəyirdi bilsin düzmü başa düşüb, yoxsa burada başa düşülsə heç nə yoxdu.

Laçında poçtun qabağında cib telefonuna zəng gəldi. Zəng eləyən eşitdiyən cavabdan sonra karıxdı, bir az susdu, sonra: "Harada? Laçında? - soruşdu. - Bəs sən Ağdama getmirdin?" "Hə, - dedi, - Ağdama gedirəm".

Gəldi, atasının adı verilmiş küçənin başında dayandı. Burada üç laçlı şairin - Hüseyin Kürdoğlunun, Ağa Laçının, Malik Fərruxun adı qoyulmuş üç küçəni bir dairəvi yolda kəsişdirmişdilər. Dairənin də ortasında üç şairin birgə abidəsinə qoymuşdular. Durdu, baxdı, baxdı, "Yox, Ağdama gedirəm" dedi təzədən ona gələn telefon zənginə. "Yox, hələ Kəlbəcərə gedəcəm, Ağdərəyə, Əsgərəna, Xocalıya gedəcəm. Xocavənde, Füzuliye, Cəbrayıla, Zəngilana, Qubadlıya gedəcəm. Qubadlıdan təzədən gələcəm Laçına, Laçından Şuşaya, Şuşadan Xankəndinə, Xankəndindən Xocalıya, Xocalıdan Əsgərəna. Sonra gələcəm Ağdama".

"Sən yaxşısan?" soruştular. "Mən lap yaxşıyam" dedi. "Bəs niyə bələ gedirsen?" soruştular. İstədi desin: "El-bələ", demədi. "Açıq! - dedi. - Açıq bələ gedirəm!"

Ey xaraba Ağdam! Ey gözəl Qarabağ! İşğaldən sonra həşərinə işğal altında olmuş bütün şəhərlərini dolanıb gələcəklər. "Açıq" deməyi baxma, şükür marşrutudu bu. Ağdamdan başlayır bu marşrut! Ağdama şükür!

Ötən ilin iyulunda Bakı Hərbi Məhkəməsində sabiq milli tehlükəsizlik naziri Eldar Mahmudov və Milli Tehlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin roisi Mövləm Şixəliyev barəsində xüsusi qərardad çıxarılıb. Xüsusi qərardad aidiyəti üzrə prokurorluq orqanına göndərilib. Həmin vaxtdan xüsusi qərardadla bağlı hansı qərar qəbul edildiyi ictimiyətdən gizli saxlanılır.

Hüquqsunas Əkrəm Həsənov deyir ki, məhkəmə prokurorluq orqanına xüsusi qərardad göndərirsə, bu, o deməkdir ki, proses zamanı hansısa cinayət əməlinin törediləməsi şübhəsinin olması müyyəyen olunub. Məhkəmə xüsusi qərardad çıxarın hemin ehtimalın yoxlanılması üçün prokurorluğa yollayıb: "Prokurorluq xüsusi qərardada baxır ve hesab edirə ki, əməldə cinayət tərkibi var, cinayət işi başlayır. Əger müyyəyen olunursa ki, cinayət əməli yoxdur, məhkəməyə məlumat vermək xüsusi qərardadı rədd edir. Məhkəməyə ya-zırlar ki, araşdırırdıq, cinayət əməli tapmadıq. Cinayət əməli tapıldıqda cinayət işi başlanılar".

Ökrəm Həsənov deyir ki, xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər: "Müstəntiq zəruri biləsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil".

Ökrəm Həsənov deyir ki, məhkəməyə məlumat vermək xüsusi qərardad araşdırıllarkən cinayəti töretməsi ehtimal edilən şəxsi istintaqa çağırmağa bilərlər



Kölgələrin yiyəsi

Zamin HACI
 zaminhaci@gmail.com

"Səhər alım qəhvə içməyə və qəzet oxumağa kafeyə getdi. O, günün altına çıxanda dedi: - Bu nə deməkdir? Mənim kölgəm yoxdur! Doğrudanmı o, dünən axşam çıxıb getdi, bir daha qayıtmadı? Hər halda, xoşagelməz əhvalatdır!"

(Hans Kristian Andersen, "Kölgə")

Önce daimi oxucularımızdan Elçin Əliyevin aktual yay temalarını əhatə edən məktubundan seir parçası oxuyaq. Doğrudur, təvəzükkarlıqda məndən, Zlatan İbrahimoviçdən və Siyavuş Novruzovdan geri qalmayan hörmətli Elçin bəy şeirin zəif alındığını qeyd etmişdir, ancaq mən bəyəndim, xüsusən də giriş hissəsinə:

"Yazilarınızı oxuyub, gülməkdən ağlayıram,
 Çünkü bizi dərd həm güldürür, həm ağladır.
 Elin dərdi güldürür, öz dərdimiz ağladır,
 (ilk dəfədir belə səmimi poetik açıqlama görürəm - Z.H.)
 Sən pulun gücünə bax,
 Dənizdə də bağıdadır.
 İndi dənizlər hasar,
 Çiməmkən üçün deyilmiş.
 Ərəbin turistləri,
 Bakıda kef edilmiş".

Gördüyünüz kimi, müəllif qısa bir şeirdə ölkəmizdəki bütün sosial-iqtisadi, mədəni-geopolitik mövzuları qaldırmışdır. Ağır mövzulardır. İndi qədər AYB üzvü olan neçə şair-mair, yazıçı-pozuçu bu mövzuları qaldırmakən gücənmə nəticəsində qırı olmuş, bəzilərində isə babasıl əməliyyatına ehtiyac yaranmışdır, lakin bizim dəyərləri şairimiz sərində ürəyimiz rahatdır, onun poetik muskullarına bələdik.

Şeirde qaldırılan məsələlərdən ərəb turistlərinə münasibət başqa bir xəbərdə ortaya çıxdı, deyir Qubada bir vətəndaşımız ağacın altındaki kölgəni ərəblər 5 manata satmışdır. Ərəb etiraz edib, "Ağac Allahındır, kölgə satılmaz" deyib, ancaq hörmətli zəhmətkeşimizin cavabı dünya ədəbiyatlarına salınası müdrik bir kəlam olmuşdur: "Ağac Allahındır, ancaq buralara mən baxıram". Möhtəşəmdir. Buraları yiyəsiz sanıblar. Əslində size deym ki, bu tiplərin ulu babaları da bizim torpaqları tutaraq ideolojilerini yaya bilməzdilər, əgər sapı özümüzdən baltalar olmasaydı. (Yenə ağac məsəlesi). Babəki meglub edən, əsir tutan sərkərdə Afşin millyiyətçə türk olub.

Burada bir haşıyə çıxmış, yuxarıdakı fikirlərimin bir zarafat olması bilinsin. Bizim mediada, həmcinin camaat arasında mənfi, irqiciliyi söhbətlər, stereotiplər vardır, mənçə, biz buna son qoysaq yaxşıdır. Misal üçün, görürsən yazırlar, deyirlər: "Ərəbler filan yerde özlərin pís apardılar, ətrafi ziblədilər, nə bilim, əlaqəsizlik elədilər və saire". Hər hansı millet haqda bu cür ümumiləşdirmələr yaramaz. Hətta turistin başına bir hadisə gelibse onun milliyətini də xüsusi ehtiyac yoxdur, qabartmaq lazımdır. Kimsə yaxşı ərəb tanımıya bilər, ancaq bununla "bütün ərəbler pisdir" deməyə haqqı çatır. "Ərəb turist ölü" yerine uzağı "Seudiyyə vətəndaşı Filankəs ölü" yazmaq olar.

İndi internetin Azərbaycan sektoruna baxsan adamda belə təessürat yaranır ki, ərəblər ancaq Viaqra-dan ölürlər. Onda amerikalılar neçə il Bin Ladenin arxasında niyə düşmüsdürlər? Viaqradan ora-bura səpib adamı öldürdülər də bə. Eynilə başqa ölkələrdə biz azərbaycanlılar haqda bu cür axmaq stereotiplər yaradırlar. Bütün insanlar bərabərdir. Doğrudur, bəzi insanlar "daha çox bərabərdir" (Oruell), ancaq biz siyasetə qarışmırıq.

Ela Nabranda itmiş və hamimizi sevindirərək sağ-salama tapılmış balaca oğlanın "Akula axtarıldım" açıqlaması da prioritetlərimizi (savadlı adam ayrıdır, qardaşım) göstərir. Uşaqlan böyüye hamı bilir ki, Azərbaycanda akulalar var. Vaxtında bu akulalar görüb-tanışan, hansı ərazilərdə ova çıxdıqlarını, hansı akulanın hansı çömçəquyruga sponsorluq elədiyini bilsən başın salamat olar. Ümid edək akula axtararkən üz-gözünü ciran böyürtkən kolları balaca oğlana böyük həyat dərsi vermiş, onun gelecekde metin addimlara başını aşağı salıb yaşamasına yardım etmişdir. Üstəlik, bizde çox zaman akulanı axtarmağa ehtiyac olmur, akula müəllim özü lazımlınlı adamı axtarır tapır. Şair demişkən: "Mənim balam, bu dünyaya oynamama, Sən cavansan, dünya qoca dünyadır".

Dənizin hasarlanması mövzusuna geləndə, hələlik buna baxan akuladan münasibət öyrənirəm, qanuna görə onun üzgəcləri yazıya dəyməsə materialı dərc etmək haqqı yoxdur. Bizimlə qalın - burada sərinləmək pulsuzdur. Hələlik.

Artıq üçüncü aydır Ermenistana baş nazirlik edən Nikol Paşinyanın işləri, deyəsən, yaxşı getmir. Hər halda, bu müddədə o, öz xalqna vəd elədiyi islahatları həyata keçirmek üçün zəruri siyasi-iqtisadi və hüquqi zəmin (müstəvi) yarada bilməyib. Ermenistannın Rusiyadan vassal asılılığı bu yönə müsbət nəticəni bir az da əlçatmaz edib.

Qərb isə artıq açıq şəkildə mesaj verib ki, - Brüssel səfəri buna şübhə yeri saxlamadı, - yeni hökumət ondan ciddi maliyyə-siyasi dəstəyi almaq istəyir, Ermənistani Rusyanın təsir zonasından uzaqlaşdırmağa başlamalıdır. Əks halda, nə ABŞ, nə də Avropa Birliyi İrəvana Köçəryan-Serkisyən dönməmindəkindən artıq dəstək verməyəcək.

Məsələ də elə Moskvanın orbitindən uzaqlaşmazdır. Çünkü Paşinyan Kremlin qəzəbinə tuş gelməkdən qorxur. Yekun etibarile vaxt gedir və narazı xalqın ona ayırdığı etimad limiti yavaş-yavaş "əriyir". Paşinyan iqtidarına müxalifətde olan qüvvələrə və Moskva ya da elə bə lazımdır.

"Nikol Paşinyanı hakimiyətə gətirən xalq üsyanı hələ ki gözlənilən dividentləri getirməyib. İctimaiyyət öz gündəlik hayatında inqilabın doğurduğu eyforiyadan başqa hələ heç bir müsbət dəyişiklik hissələmir. Əgər gözlətilər zamanında doğrulmasa, eyforiya müvəqqəti ola bilər". "Yeni Müsavat"ın məlumatına görə, bu belə bir xəbərdarlıq ingilis dilli "The Armenian Mirror Spectator" nəşrindəki təqnid məqalədə yer alıb.

"Ermenistan daxili problemlərə regional siyasi kontekstdə baxılmalıdır ki, ən az müdaxilə doğursun. Situasiya, üstəlik, Ermenistannın yeni hökumətinin seçdiyi siyasi hədəflərə münasibətde Moskvanın artan şübhələri ilə daha da qəlizləşməkdədir. Rusiya nümayəndə heyəti artıq Azərbaycana (Cocuq Mərcanlı - "YM") baş çəkib və bununla Qarabağ məsələsində tutduğu mövqeye görə Ermenistana zərbə vurub", - deyə məqalədə qeyd olunur.

Öz növbəsində erməni politoloq Ayk Balayan hökumətə vərəsəliyin saxlanmasına təəssüfləndiyini bildirib. 1 in.am nəşrinə açıqlamasında Balayan deyib: "Ermenistannın iqtisadiyyatında, idarəcilik ya-naşmasında mövcud olmuş köhnə sosial-iqtisadi ve sosial-siyasi sistem hələ də qalır. Yeni hakimiyət iqtisadi idarəcilik anlamında sıçrayış edə biləməyib".

Bu arada Rusyanın aparıcı KİV-lərində Paşinyan hökumətinə qarşı sərt təqnid və təhdid xarakterli, aşaqılayıcı tonda yazılar davam edir.

"Ermenistannın yeni baş naziri Nikol Paşinyan Qərbe dreyf eləməkdə davam edir. Eyni zamanda Şərqə doğru tədrīcən, lakin inamlı şəkildə genişlənəməkdə olan NATO-ya aidin şəkildə işarə edir ki, bu hərbi blokla ünsiyyətin də



Paşinyanın islahatçı imicisi dəğilir - baş nazirin başı dərddə

Erməni nəşri: "Xalq üsyanı gözlənilən dividentləri getirməyib"; **erməni ekspert:** "Yeni hökumət iqtisadi sahədə sıçrayış edə bilmir"; daha bir nüfuzlu Rusiya nəşri Paşinyanı "vurdu"; sabah erməni baş nazir Putinlə ikinci görüşə gedir - kritik gözlənti...

səhnəsindən fərqli olaraq, reabiliti-şou ulduzun nümunəsinə Tramp dəqiq bilirdi ki, qarşısındaki kimdir.

Gazeta.ru daha sonra Pa-

şinyanı bir az da aşağılayaraq

yazar: "Onun NATO ölkələri li-

derlərinə yaltaqlanması, həm-

çinin "Euronews" a müsahibə-

sində Moskva ile münasibət-

ri inkişaf etdirmek istədiyi

söyləməsi onu göstəridi ki, ermə-

nəni baş nazir coxvectörə si-

yasət seçimi təsəvvür yarat-

mağça çalışır. Ancaq Paşinyan-

ın komandasındaki qərbyon-

lü personajları nəzərə alanda

buna inanmaq çətindir. Bu-

nunla belə, çətin ki, o, Avro-

pādan pul ala bilsin. Brüsselde

Paşinyana aydın şəkildə an-

latdırılar ki, Avropa Birliyi Ermə-

nistana inqilabə qədər vəd

elədiyindən artıq pul verməy-

cək. Odur ki, iqtisadiyyat inki-

şaf etdirməkdən başqa yol

qalmır. Lakin Paşinyan Brüs-

seldə belə bir bəyanat da ver-

mişdi: korrupsiya ilə mübarizə

çoq sadədir - əgər korupsion-

neri yaxşı silkələşən, onun ci-

bindən istenilən məbləğ çıxar.

Bu da bir şey göstərir: Paşin-

yanın əmənidir ki, hələ populizm

resursu xərclənib qurtarma-

yb. Amma əsas odur ki,

iş artıq görülmüşdür. Yeni

Tramp Paşinyanın əlini six-

ması diplomatik uğur kimi qə-

ləmə verilmişdi. Halbuki ger-

çəkdə belə şey olmamışdı. Bu-

nu anlamaq üçün xarici siy-

asət məsələlərində ekspert ol-

mağça lüzum yoxdur. Kim Kar-

dəşan az önce Ağ Evde

Trampdan daha böyük zaman

qopara bilmədi, nəinki Pa-

şinyan Brüsseldə Ağ Ev baş-

sindən. Üstəlik, Brüsseldəki

lətifəyə bənzər əl görüşdü

Sabah isə populist baş na-

zir Paşinyan ikinci dəfə Rusi-

yaya səfərə yollanacaq. İyulun

26-27-də o, Sankt-Peter-

burgda Avrasiya Birliyinin top-

lantısına qatılacaq və toplantı

çərçivəsində Rusiya preziden-

ti Vladimirl Putinlə görüşəcək.

Diqqətçəkicidir ki, səfər

öncəsi Ermənistandakı Rusi-

ya hərbi kontingenti ətrafında

Panik kəndindəki məlum insi-

politoqla göre, Ermənistən Rusiyadan nə qədər çox uzaqlaşarsa, bu, Güney Qaf-qazın, Azərbaycanın xeyrinədir. "Ancaq bunun baş verəcəyi ehtimalını yüksək hesab eləmirməm. Paşinyan hələ ki Qərbin onu dəstekləyəcəyinə əmin deyil. Ermənistən üçün Rusiyadan qopmaq asan yox, bəlkə də mümkün deyil. Bunu istəyənlər ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətle yetirilirlər (1999-cu ildə Ermənistən parlamentinin gülləbaran olunması)"...

□ "Yeni Müsavat"ın analitik xidməti

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İttifaqının sammitində iştirak etmek üçün iyulun 26-27-də Moskvaya səfər edəcək. Səfər zamanı onunla Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşə dikkət Avrasiya İttifaqının sammitinə olan maraqdan da-ha çıxdır. Çünkü son zamanlar Ermənistanla Rusiya arasında soyuq yellər müşahidə olunur.

malaşdırır. Məsələn, ABŞ-da təhsil almış, "Soros fondu" programının koordinatoru kimi çıxış edən Ermənistan diasporu naziri müavini Babken Ter-Qriqoryan bu sıradadır. Ter-Qriqoryan Paşinyanı həkimiyətə gətirmiş meydən hadisəleri zamanı birbaşa Rusiya prezidentini təhqir edən plakatla gözə dəyiş. Ermənistanın yeni əmək naziri Mane Tandilyan isə ölkənin Avrasi-

yanın Moskvaya səfərinin onun üçün heç də yaxşı psixoloji durum vəd etmediyi şəksizdir. Bu barədə "Yeni Müsavat" a danişan politoloq Qabil Hüseynli bildirdi ki, Nikol Paşinyan hazırda böyük ehtimalla, ciddi psixoloji gərginlik keçirir: "Yəni bir tərəfdən, Qarabağın doğru can atmaq meylləri, hətta NATO-ya can atmaq meylləri və bu meyllərin onu həkimiyətə getirmiş

texnika ilə erməni kəndlərinin içində nümayışkarən şəkildə hərəkətlər etdilər. Bu, əslində bir qarşidurma tipli hadisə idi. Belə görünür ki, həm Ermənistanda herbi bazaların rəhbərliyi ilə, həm də Kremlin özü ilə Paşinyan komandası arasında bir uğurum yaranmağa başlayıb. Bu uğurum hələ ki psixoloji münasibətlər səviyyəsində özünü göstərir. Etimadın aşağı səviyyədə ol-

"Paşinyan Moskvada məhşər ayagında çəkiləcək" - hesab zamanı

Politoloq: "İki stulda oturmaq cəhdidə onun siyasi karyerasının sonunu gətirə bilər"

Nikol Paşinyanın 11-13 iyulda Brüsselə səfər edib NATO sammitinə qatılması, Avropa Birliyinin toplantısında iştirak etməsi Moskva-İrəvan münasibətlərində soyuqluğu bir qədər də artırıb. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Teşkilatına üzv ölkələr sırasında Brüsseldə keçirilən sözügeden zirve toplantılarına qatılan yeganə ölkə rəhbəri idi. Ekspertlər hesab edir ki, onun bu davranışını Kremlə qızəb yaradıb.

Kremlin narazılığına səbəb olan digər mühüm faktorlardan biri kimi isə Nikol Paşinyanın Rusiyaya mənfi münasibəti ilə seçilən şəxslərdən ibarət həkimiyət komandası formalaşdırmasıdır. Təhlilciler bildirirlər ki, təsadüfen, ya birləşdən, amma Nikol öz kabinetini praktik olaraq başdan-ayağa rusxolulardan for-



Qabil Hüseynli

ya İqtisadi Birliyindən çıxmamasını feal təbliğ edir. Mədəniyyət naziri Lilit Makunts isə 2016-cı ildən, məlum olduğu kimi, MKİ-yə bağlı olan Amerika Sülh Korpusu ilə çalışır.

Kremlin narazılığının artdığı bir vaxtda Nikol Paşin-

insanlara vəd şəklində verilmiş, indi isə Avrasiya İttifaqının sammitinə getmək məcburiyyəti ilə üz-üzə qalıb. Bu səfər Paşinyan üçün ciddi psixoloji baryer yaradacaq. Onsuz da Brüsselə səfərdən sonra Paşinyanla Rusiya arasında ciddi gərginlik yaranıb. Doğrudur, Ermənistan tərəfi Kreml-İrəvan arasındaki qarşidurmanın bütün nüanslarını bürüze vermək istəmir, gərginliyi heç endirən mövqelər sərgileyir. Amma əslində Moskvada İrəvana, xüsusən Paşinyan ve komandasına etimad keskin surətdə azalıb. Rusiya mətbuatında İrəvan eleyhinə olan kəskin tənqidini yazılırlar da bu münasibətin təzahürədir. Mənim zənnim, Moskva da yaxşı bilir ki, Sorosun yardımı ilə həkimiyətə gəlmiş Paşinyan bir gün Qəribin təkidi ilə tamamilə Avrasiya İttifaqından uzaqlaşır. Bunun ilk simptomları da özünü göstərdi. Bir neçə gün önce, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi briqadası hərbi təlimlərə başlayan erəfədə yaxınlıqda yaşayan erməni əhalisi briqadanın qərargahı qarşısında mitinqlər keçirdi və rus ordusunun eleyhinə şüarlar səsləndirdilər. Bu zaman isə rus hərbçiləri hərbi

masi halında özünü bürüze verir. Amma gələcəkdə ciddi qarşidurmalara da getirib çıxara bilər. Odur ki, zənnim, Nikol Paşinyan o qədər xoş olmayan bir əhval-ruhiyyə ilə Avrasiya İttifaqının zirvə toplantısına-Putinlə görüşə yolla-nır".

Politoloq qeyd etdi ki, Vladimir Putinin hazırda əsas qayğısı Avrasiya İttifaqında özünü bürüze verməkdə olan mərkəzənəqəcəmə təzahürərinin qarşısını almaqdır: "Məsələn, son vaxtlar Avrasiya İttifaqının Rusiyadan sonra aparıcı qüvvəsi olan Qazaxistanda müəyyən tərəddüdü meyllər özünü bürüze verməkdədir. Qazaxistannın Amerikaya Oktauda hərbi baza statusu vermesi və öz ərazisində Öfqanistana gedən yüklerin daşınmasına icazə vermesi Rusiya tərəfindən xoşluqla qarşılanmayıb. Bunun ardınca Özbekistanda da belə bir əhval-ruhiyyə yaranıb. Hər iki ölkənin liderləri Vaşinqtona səfər etdilər və bu səfərlərdən sonra bəyan etdikləri fikirlər Rusiyada xeyli xəyal qırıqlığına səbəb olmuşdu. İndi Ermənistanda başlayan NATO-ya və Avropa Birliyinə meyllənmə Moskvani ciddi surətdə narahat etməyə başlayıb. Bu günlərdə Putinlə Paşinyanın telefon danışıqları olub. O danışqların gərgin keçməsi barədə məlumatlar var. Bütün bunları nəzərə alanda belə qənətə gəlmək olar ki, Avrasiya İttifaqının bu sammiti Paşinyan üçün xeyli çətin olacaq. Paşinyan Moskvada məhşər ayagına çəkiləcək, hesab sorulacaq. Paşinyanın eyni vaxtda iki stulda oturmaq cəhdidə onun siyasi karyerası üçün ağır nəticələrə gətirib çıxara bilər".

□ **Elibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Tehranın Suriyadaki hiyləgər strategiyası

"Tramp əvvəl-axır İranla Suriya məsələsində uzlaşmalı olacaq" - "Die Welt"



"Donald Tramp Vladimir Putindən iranlıları Suriyadan qovmasını istəyib. Lakin bu arzunun gerçekleşməsi mümkün görünmüür. Çünkü İran silahlı güçləri Suriyada çıxan derin kök atıb. Tehranın planları isə hərbi tematikanın da çərçivəsində kənara çıxb".

Musavat.com xəbər verir ki, bu cümle "Die Welt" qəzeti yazısında yer alıb.

"Trampın düşüncələri nə dərəcədə gerçəliy uyğundur", - deyə sual verən müəllif cavabı Rusyanın İrəndəki səfiri Levan Caqaryanın vasitəsilə tapmağa çalışıb.

"İran balaca dövlət deyil ki, onu nəyəse məcbur edə biləsən. İran çıxan Suriyanın dərinliklərinə qədər daxil olub. Tehran və onun İslam keşikçiləri korpusu artıq bir neçə ildir ki, Suriyada öz nüfuzlarını gücləndirmək məqsədilə starteqi planlar həyata keçirir". - səfir bildirib.

Hələ 2017-ci ildə Ağ Eve verilən raporda İranın Əsəd ordu sunun 80%-ne nəzarət etdiyi göstərilib. "Iranın nüfuzu silahlı nəzarətdən daha çıxdır" - Suriya Əsəd rejimine bağlı silahlı qruplar üzərində araşdırımlar ilə müşhurlaşan Əymən Cavad Əl Tamimi deyib. Britaniyalı ekspertin fırınca, Tehran hər keçən gün Suriya sisteminin görünməz tərkib hissəsi olmaq və buna integrasiya etmək üçün tədbirlər həyata keçirir. Məsələn, İranın köməyi ilə yerli müdafiə güçləri deyilən hərbi birləşmələr yaradılıb. Hazırda bu birləşmələr ictimai yerləri qoruyur. Onlara İrəndən gətirilən mütəxəssislər təlim keçirir.

"Iran həm də ölkədə demografik dəyişikliklər nail olur", - Əhrar Əl Şam təşkilatının nümayəndəsi müəllif dənişib: "Onlarla görə, sünnilər ölkənin şimalında, şielər isə cənubda yaşaymalıdır. Bu, həm də şielərin Aralıq dənizi sahiləri boyunca Dəməşq və Hums şəhərləri arasında mövqelərinin güclənməsinə getirib çıxaracaq. Sahil boyalarında isə şielərə yaxın hesab edilən Əsədin klanının da daxil olduğu hakim nusayrilər yer alıb".

İslam keşikçiləri korpusu isə Suriyada həm də iqtisadi faktora çevrilib. Çünkü Dəməşqin İran karşısındakı borclarını ödəmək gücü, demek olar ki, yoxdur. Tehran kompensasiya olaraq korpus döyüşülləri, habelə biznesmenləri üçün geniş torpaq sahələri alır.

"Əger həqiqətən keşikçiləri korpusu Suriyadan çıxarsa, bu, Suriya rejiminin de-montajına getirib çıxaracaq. Bunu isə heç ABŞ-da da istəmirlər. Çünkü İran qüvvələrinin köməyi olmadan ne Rusiyının, ne de Suriya ordusunun üşy়anılarla bacarması mümkün deyil. Vətəndaş mühərbiyi yeni qüvə ilə alovlanıbilər. "Buna görə de Tramp böyük miqyaslı kompomisslərə hazır olmalıdır", müəllif qeyd edib.

□ **Musavat.com**

Putin ABŞ-a getməkdən imtina etdi



Rusiya prezidenti Vladimir Putin iyulun 26-da BRİKS sammiti çərçivəsində Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək (axar.az). Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçi Yuri Uşakov deyib.

O, cari il ərzində Türkiye tərəfi ilə müxtəlif formatlarında 16 dəfə telefon danışığının baş tutduğunu və bunun əsasən Suriya məsəlesi ilə bağlı olduğunu bildirib. Uşakov həmçinin Putinin bu il BMT Baş Assambleyasının iclasına qatılmayacağını açıqlayıb.

Sərkisan müalicə adı ilə ölkədən qaçıb

Ermənistanın eks-prezidenti Serj Sərkisan Avropaya qaçıb. Axar.az xəbər verir ki, bu barədə məlumatı "Joxovurd" yayıb. Qəzet Sərkisanın "tibbi yoxlamalar"dan keçmək adı ilə İtaliyaya getdiyini bildirib.

Sərkisanın Avropaya getmesi ilə bağlı qəzetə açıqlama verən Respublikaçılar Partiyasının parlamentdəki fraksiyonunun rəhbəri Vaqram Baqdasaryan məsələdən xəbərdar olmadığını bildirib: "Bəlkə də səfər edib. Mən məlumatlı deyiləm. Bildiyim odur ki, o, 10 gün ölkədə olmayıcaq".

□ **Elibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Azərbaycana qacaq yolla dərman gətirməkde ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qacaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Jahani Mohammad və Hafiz Qəhrəmanının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror hər iki şəxsin 8 il müddətinə azadlıqlanın məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən həkim Jahani Hivə Hamid Məmmədin vəkili Nəzrin Cəfərova müdafiə çıxışı edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin irəli sürürlən ittihamda heç bir təqsiri yoxdur: "Müdafıə etdiyim şəxs, sadəcə, İrandan gətirilən dərmanı Bakıda qəbul edib. Heç vaxt da həmin dərmanı ölkəyə gətirməyib. İlk dəfə imiş ki, həmin dərmanı almaq istəyib. 23 illik həkim fəaliyyəti dövründə heç bir qanunsuz əməli olmayıb. Bir həkim bilerdən bu qədər əmeyini niyə məhv eləsin? Bu meqədli şəkildə, qabaqcadan planlaşdırılmış bir əməliyyat olub. Müdafıə etdiyim şəxs günahsızdır və prokurorun istədiyi 8 illik azadlıqlanın məhrum etmə cəzası ədalətsiz, qanunsuzdur".

Diger təqsirləndirilən Hafiz Qəhrəmanının vəkili də müdafiə çıxışı edib. O da müvəkkiline qarşı irəli sürilmiş ittihamları əsassız sayıb: "İttiham verilib ki, müvəkkilim qabaqcadan bir qrup şəxslə əlbir

Bakıda qadınlara "botoks" dərmanı satan İranlı cərraha 8 il həbs istənilədi

Vəkili isə müvəkkilinin günahsız olduğunu deyir...



Məhkəmə iclası iyulun 27-də davam etdirilecek. Bildirik ki, İran vətəndaşı olan H.Qəhrəmanı uzun illərdə Azərbaycanda yaşayır və Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışıb. İttihama əsasən, Jahani Məmməd H.Qəhrəmanı dərmanları qacaqmalçılıq yolu ilə gizli şəkildə gətirərən sərhəddə saxlanılıb. Rəsmi məlumatə görə, son dövrlər ayri-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlığına bərpa olunmaz zərər vurmaqla

şüse konteynerde qablaşdırılmış dərman vasitesi, habelə həmin qablaşdırımların üzərinə yerləşdirmək üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilərək götürülüb.

Jahani Məmmədin yaşıdağı ünvanda keçirilmiş baxış zamanı üzərində "Canotix 50 units" sözleri yazılmış və sait qiyməti 80 manat təşkil eden 52 ədəd dərman preparatları, "Canotix 100 units" sözleri yazılmış və qiyməti 110 manat təşkil eden 66 ədəd dərman vasitəleri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumiyyətdə 314 ədəd

man Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxlalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi "Scania" markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 21 fevral 2018-ci il tərixde saat 11 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən külli miqdarda malları-100 ədəd "Canotix 50 units" dərman preparatını sellofan torba-yaya bükərək avtobusun salo-nunda gizlədib gömrük nəzərindən gizli keçirməklə qacaqmalçılıq edib.

□ İlkin MURADOV,
Musavat.com

Azərbaycan hansı hicab formasına üstünlük verməlidir?

Qızların hansı yaşda örtünməsi ilə bağlı fikirlər haçalandı

"Dini əhaliyə tanıtmağıdır. Yaşı 14-dən az olan qızların hicab geyinməyinə yol vermək olmaz. Azərbaycanın tənqidügi bir neçə hicab forması olmalıdır. Ölkəyə gələn turist özünün istədiyi hicab formasını geyinmə bilər. Lakin vətəndaşlar üçün bir qayda olmalıdır. Türkiye, İran və ərəb ölkələrində geyinilən, insanların xof yaradın hicab formasının ölkəmizdə geyinməsinə icazə verilməməlidir. Cəhalətə yol verilecek məqamlardan əhalini uzaqlaşdırmağı".

Bunu deputat Fazıl Mustafa "Media: dini radikalizmə mübarizə" adlı konfransda çıxışı zamanı deyib. Maraqlıdır, ölkədə hicab forması neçə olmalıdır?

Mövzu ilə bağlı Quranı tə-

cümə edən alim, sənətşünaslıq üzrə elmlər doktoru Sabire Dünyamalyeva modern.az saytına danışıb.

"Ölkə internat deyil ki, məcburi uniforma geydirəsən. Kim neçə istəyir, geyinsin"- deyə bildirib: "Quranda buyurulur: "Mömin xanımlara de ki, evdən çıxanda üzərlərinə üst geyimi geysinlər". Bu geyimin adının örtük, örpek ya da hicab olması ilə bağlı bir söz yoxdur. Ərəb əlkəsini təsəvvür edin. Ərəbstan çox isti yerdir, orada evdə geyinildiyi kimi çölə çıxməq düz sayılmaz. Quranda buyurulur ki, qadınlar örtüklərinin sinələrinin üstüne çəkməlidir. Burada sinə vurğulanlığına görə, deməli, sinə örtümlədir. Qadının saçının tükü-nün görünməsinə gəlinə. Bu-

nunla bağlı qadağa yəhudilik-de olub ki, qadının saçının tükü görünməməlidir. Yəhudi din-dar qadınlar evlənən kimi, saç-larına parık taxırlar ki, tüklər görünməsin. Xristianlıqda isə azad qadınlar, yeni ailə qadın-ları, bir də çox üzr istəyirəm, di-ger olan qadınlar olub. Əmr belədir: həmin ailə qadınları saç-larını açsalar cəzalanacaqlar. İkincilər isə örtüslər cəzalanacaqlar. Bu onun üçündür ki, cə-miyet baxan kimi, o qadınlar arasında fərqi görsün. Tanışın-lar ki, buna söz demək olar, o birilərinə yox. İslamda buyurulan əmr isə sinənin üstünün ör-tülməsidir".

"Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül düşünür ki, hicab formasına ehtiyac yoxdur: "Bizim xanımlarımız təze

hicab bağlamağa başlamayıb

lasa, bir o qədər yaxşıdır: "Mə-nim də həyat yoldaşım, hətta balaca qızlarım hicab bağlayır. Qızlar 9 yaşından hicab bağla-malıdır. 14 yaş məsəlesi yanlıdır. Nə qədər vaxtından qa-baq bağlansa, bir o qədər məqsədəyündür".

İlahiyat üzrə fəlsəfə dok-toru Əkrəm Həsənov deputatin fikirləri ilə razılışdırıq deyib: "Müqəddəs Quranda "Hicab" ayesi var, buna əsasən, mü-səlman qadın hicablı olmalıdır. Lakin biz digər ölkələrdən de-fərqlənməliyik. Bu gün bir çox aydınlar düşünür ki, ölkəmizdə

ümumiyyətə, dini model fərqli olsa, yaxşıdır. Çünkü Azərbay-canın medəniyyəti digər ölkə-lərle müqayisədə tamamilə başqadır. Hicab məsələsində də qədimdən gələn, gözəl ge-yim formalarımız mövcuddur.

Məsələn, qadın başına, sadəcə, kəlağayı örtməklə kifayət-lerir. Bu baxımdan deputat Fazıl Mustafanın fikirləri ilə razı-yam".

İlahiyatçı bildirib ki, eksər müsəlmanlar hicabı birmənli-qarşılıqlırlar: "Qadınlar özləri də qapanmaq istəmirlər. Cə-miyet buna hazırda vahid hicab formasının tətbiqi mümkün deyil. Dinimizdə buyurulub ki, qadın-lar örtüklərinin uclarını sinələrinin üstüne çəkməlidir. Lakin konkret hicab forması qeyd edilməyib. Bunu artıq cəmiyyət-in özü formalasdır. Məsə-lən, əreb mədəniyyətində ancaq gözəl görünür, yaxud türklərdə ayridir. Konkret forma tətbiq olunsa belə, heç kəs buna tabe olan deyil. İnsanlar məktəblə deyil ki... Ümumiyyətə, cəmiyyətə hansı hicab formasının təklif olunacağı da məlum deyil. Nə vaxtsa ilahiyyatçıları bu barədə fikirləri müzakire olunmalıdır. İnsanın yaşadığı cəmiyyətə uyğun forma olmalı və qəbul edilməlidir. Lakin heç kimi hicab örtməyə məcbur etmək olmaz".





Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Rusiyamın Gümrüdəki hərbi bazasının əsgərlərinin Ermənistanın Şirak vilayetinin Punik kəndində yaradıqları panik ovqatın müzakirəsi hələ də davam edir. İşgalçi ölkənin rəsmiləri bir-birinin ardınca baş verənlərə reaksiya verərək həm əhalini sakitləşdirməyə çalışır, həm də Moskvani şantaj edərək əlavə dividendlər əldə etmək istiqamətində sinanılmış metoddan yararlanmağa cəhd göstərirler.



Məsələyə sert reaksiya verən baş nazir Nikol Paşinyanın bunun ardınca Rusiya prezidenti Vladimir Putinlə telefonla danışması da maraqlı məqamdır. Düzdür, telefon danışmasının "ikiterfi əlaqələr" ilə əlaqədar olduğu iddia olunur, lakin şübhə yoxdur ki, Rusyanın Ermənistandakı 102 sayılı hərbi bazasının ətrafında baş verənlər əsas müzakirə mövzusu olub. Bunun ardınca Paşinyanın Rusiyaya sefərinin və Putinlə görüşünün nəzərdə tutulması da mövzunun davamının olacağına işaretdir.

Ermənistanın müdafiə naziri Davit Tonoyanın anti-Rusya bəyanatı verməsindən, Rusyanın hərbi bazasının statusuna yenidən baxılacağı iddia etməsindən az sonra bəyanatın tekzib olunması da diqqət çəkir. Bu mərhələdə ayrı-ayrı erməni ekspertlərin, həmcinin Dağlıq Qarabağ separatçılarının Rusiya-Ermənistən münasibətlərinin pisləşəcəyindən narahat olduğunu görmək çətin deyil. Qarabağ separatçılarının "mətbuat katibi" David Babayan bu barədə deyib ki, Rusiya təkcə Qarabağ konfliktində eskalasiyanın qarşısını alınmasına deyil, həm də Cənubi Qafqazda stabililiyin saxlanılmasında mühüm rol oynayır.

"Bilirsiniz ki, vətənpərvərlik tekke sözlərle ifade edilmir. Əger Ermənistanda simvolik olaraq Rusiya bazası olmasa, o zaman siz bizim Türkiyə ilə situasiyamızı təsəvvür ede bilərsiniz? Biz iki cəbhədə Türkiyə kimi aqressiv ölkə ilə vuruşa, bu qədər sayda ordunun qabağında dayana bilərkim? Türkiyənin 85 milyon əhalisi, 700 minlik ordusu var", - deyə, separatçı bildirib (axar.az).

Azərbaycanın Fransa ilə münasibətlərində yeni mərhələnin başlanması, Parisdən xüsuslu hərbi avadanlıkların alınması ilə bağlı əldə olunan razılışma, həmcinin ATƏT sadri olan İtaliyanın dövlət başçısının Azərbaycana yüksək səviyyədə reallaşan səfərindən sonra

Bu barədə Azərbaycan tərəf

Ermənistən müdafiə nazirinin iddialarını cavablandırıb: "Ermənistən ordusundakı son kor-

rupsiya qalmاقlı fonunda mü-

dafiə naziri David Tonoyanın

guya 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

künün başa çatdırılması bare-

de bəyanatı erməni əhalinin

süni şəkildə ruhlandırılması

cəhdindən başqa bir şey deyil".

Bu barədə Azərbaycan

Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər. Qeyd

olunub ki, bir müddət əvvəl erməni tərəf 200 milyon dollarlıq kredit razılaşmasında nə-

zərdə tutulmuş Rusiya isteh-

salı olan silahların Ermənistən-

tədarükündə ciddi prob-

lemərin olduğunu bildirmişdi:

"Lakin qısa müddət keçidkən

sonra D.Tonoyan əvvəl deyil-

lənlərə zidd olaraq vicdan əza-

bı çəkmədən belə, həyasızca-

sına bütün aləmə car çəkər ki,

guya Rusiya Ermənistəna sil-

ah tədarükünü tamamilə başa

çatdırır. O ki qaldı Ermənistə-

na çatdırılan müasir, moderniz-

əz edilmiş silahlar arasında

Rusiya ordusunun belə, silah-

lanmasına verilməyən silahla-

rin olması barədə elə həmin

Tonoyanın dediklərinə, bu, öz

xalqını aldatmaqdən başqa bir

şey deyil".

Nazirlikdən deyilib ki, Ermə-

nistən tərəfinin mütəmadi

olaraq bu cür məlumatlar yay-

məsi ordularındaki son kor-

rupsiya qalmاقlı fonunda erməni əhalinin süni şəkildə ruh-

landırılması məqsədilə daxili

auditoriyaya hesablanıb: "Bir



İşgalçi ölkə Rusiya hərbi bazası ilə bağlı dilemma qarsısında

Qarabağdakı separatçı rejim də İrəvanla Moskva arasında çat yarana biləcəyindən təlaş keçirir; **hərbi ekspert:** "Vəziyyət azca qəlizləşən kimi, yadlarına yenə Rusyanın diqqət və qayğısı düşür..."

Ermənistən yeganə müttəfiqi olan Rusiya ilə əlaqələrində problem yaranması işgalçi ölkənin intiharı olardı. Ermənistən rəhbərliyi Rusiyada 200 milyonluq kreditin qarşılığında silah alış-verişinin həyata keçirildiyi xəbərini tirajlamaqla ölkədəki antirus meyllərini aradan qaldırmağa, həmcinin İrəvan-Moskva münasibətlərinə gərginliyi ört-basdır etməyə çalışır.

Bu arada Azərbaycan tərəf

Ermənistən müdafiə nazirinin iddialarını cavablandırıb: "Ermənistən ordusundakı son kor-

rupsiya qalmاقlı fonunda mü-

dafiə naziri David Tonoyanın

guya 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

künün başa çatdırılması bare-

de bəyanatı erməni əhalinin

süni şəkildə ruhlandırılması

cəhdindən başqa bir şey deyil".

Bu barədə Azərbaycan

Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər. Qeyd

olunub ki, bir müddət əvvəl erməni tərəf 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

künün başa çatdırılması bare-

de bəyanatı erməni əhalinin

süni şəkildə ruhlandırılması

cəhdindən başqa bir şey deyil".

Bu barədə Azərbaycan

Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər. Qeyd

olunub ki, bir müddət əvvəl erməni tərəf 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

künün başa çatdırılması bare-

de bəyanatı erməni əhalinin

süni şəkildə ruhlandırılması

cəhdindən başqa bir şey deyil".

Bu barədə Azərbaycan

Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər. Qeyd

olunub ki, bir müddət əvvəl erməni tərəf 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

künün başa çatdırılması bare-

de bəyanatı erməni əhalinin

süni şəkildə ruhlandırılması

cəhdindən başqa bir şey deyil".

Bu barədə Azərbaycan

Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər. Qeyd

olunub ki, bir müddət əvvəl erməni tərəf 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

künün başa çatdırılması bare-

de bəyanatı erməni əhalinin

süni şəkildə ruhlandırılması

cəhdindən başqa bir şey deyil".

Bu barədə Azərbaycan

Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər. Qeyd

olunub ki, bir müddət əvvəl erməni tərəf 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

künün başa çatdırılması bare-

de bəyanatı erməni əhalinin

süni şəkildə ruhlandırılması

cəhdindən başqa bir şey deyil".

Bu barədə Azərbaycan

Müdafiə Nazirliyinin mətbuat

xidmətindən bildiriblər. Qeyd

olunub ki, bir müddət əvvəl erməni tərəf 200 milyon dollarlıq kredit

razılaşmasında nəzərdə tutul-

muş silahların Rusiya tərəfindən

Ermənistana tam tədarük-

Sanksiyalar İrana müalicə üçün gedən azərbaycanlıların sayını azalda bilər

Professor Adil Qeybullu: "Çox şey Avropa dövlətlərinin nə dərəcədə sanksiyalara dəstək verməsindən asılı olacaq..."

Artıq bir müddətdir ki, ABŞ hökuməti İranla bağlı mövqeyini daha da sərtləşdirməyə başlayıb. Məlum olduğu kimi, bu ilin mayında ABŞ rəhbərliyi İran nüvə müqaviləsindən cəkildiyini bildirib və İrana yönəlik sanksiyaları yenidən başlayacağını açıqlamışdır.



Donald Tramp İranın gəlir mənbələrinin kəsilməsi üçün bu ölkə ilə ikitərəfli ticarəti olan ölkələrin da sanksiyaları yenidən başlamasını tələb edib. Bu günlərdə isə ABŞ prezidenti Trampın administrasiyası Vaşinqtonun İranla nüvə sazişindən çıxmazı səbəbindən Tehrana qarşı sanksiyaları bərpa edəcəyi tarixdən - noyabr ayından etibarən digər ölkələri İran neftinin idxlərini dayandırmağa çağırıb.

Məlum məsələdir ki, bu sanksiyalar İranın həm iqtisadiyyatına, həm de digər sahələrinə ciddi təsir göstərəcək. Bəs görəsən, bu sanksiyalar İranın tibb sahəsinə nə dərəcədə təsir göstərəcək?

Statistik məlumatı görə, hər il 100 mindən çox insan İrana müalicəyə gedir ki, onların da əksəriyyəti azərbaycanlılardır. Bunun səbəbi çoxdur. Ekspertlər qeyd edir ki, Azərbaycan və Türkiye ilə müqayisədə İran xəstəxanalarında qiymət ucuz olduğu üçün insanlar daha çox bu ölkəyə üz tutur. Azərbaycandan axın çox olduğu üçün həttə ötən il İran "Master-plan" çərçivəsində azərbaycanlı və digər qonşu ölkələrdən olan xəstələrin qəbulu və onların yerləşdirilməsi layihəsi - start verəcəyini açıqlamışdır.

Bütün bunlara baxmayaraq, son vaxtlar İrana gedən xəstələr həm buradakı tibbin səviyyəsindən, həm də qiymətlərində narazılıq edir. Sanksiyalardan sonraki vəziyyətə gəldikdə isə tibb elmləri doktoru, professor Adil Qeybullu məsləhətə bu cür mövqe bildirdi: "Bundan əvvəl də İrana sanksiyalar tətbiq edilmişdi. Həmin vaxt İranda çox da böyük dəyişikliklər nəzərə çarpmadı. Lakin son vaxtlar İranın daxili mühitində müyyəyen təlatümlər hiss olunur. Belə ki, İran valyutasında kursun enması, iqtisadiyyatda artıq müyyəyen çatların əməl gəlməsi nəzərə çarpar. Bu cür sanksiyalar təkcə iqtisadi deyil, həm də maliyyə və digər sanksiyalardır. ABŞ-in bu sanksiyalara Avropa dövlətləri na qədər dəstək verəcək, qoşulacaq, bundan da çox şey asılı olacaq. Bütün bunlar İranın bütün sahələrinə təsir etdiyi kimi, tibb sahəsinə də təsir edəcək. Qeyd etdiyim ki, İranda son vaxtlar qiymətlərinə də bahalaşması müşahidə olunur. Bildiyiniz kimi, xəstələrin İранa axışmasının səbəbi təkcə buradakı səhiyyənin səviyyəsi deyil, həm də nisbətən qiymətlərin ucuz olması ilə bağlı idi. Çünkü bizim insanlar Tehranda və digər şəhərlərdəki böyük klinikallara deyil, nisbətən ucuz klinikallara üz tuturdular. Orada da bir çox hallarda yanlışlıqlar, sehvler göründür. İnsanlar da bunun fərqlidə oldular. Beləliklə, qiymətlərin qalxması ora axının yavaş-yavaş azalmasına səbəb olub. Sanksiyalardan sonra bu vəziyyət daha da pisləşə bilər".

A. Qeybullanın sözlərinə görə, əslində İrandakı həkimlər xaricdə, o cümlədən Almaniyada, Amerikada və Avropanın bir çox ölkələrində təhsil almış mütəxəssislərdir: "Bununla belə, bir şeyi nəzərə almaq lazımdır ki, İran səhiyyəsi Türkiyə səhiyyəsindən xeyli geri qalır. Lakin Qərb səhiyyəsinin bir çox təcrübələri, o cümlədən icbari tibbi siğorta, Qərb standartlarına uyğun səhiyyə var və sairə. Bütün bunlara baxmayaraq, sanksiyalar dövründə bu məsələlərdə də axsamalar olacaq, səhiyyə üçün nəzərdə tutulan vəsaitlərin azalması bu sahəyə öz təsirini göstərəcək. Bildiyiniz kimi, Trampın İranla bağlı siyaseti çox sərtdir və ABŞ cəmiyyətində bu heç də birmənali qarışlanırmış. Ola bilsin ki, müyyəyen müddətdən sonra bu məsələdə dəyişikliklər olsun. Çünkü Obamanın rəhbərliyi dövründə xeyli yumşalmalar var idisə, sonradan təessüf ki, bu, sərtləşmə ilə əvez olundu. Yeni bu məsələ siyasetin nə qədər davamlı olmasına asılı olacaq".

□ Xalidə GƏRAY,
"Yeni Müsavat"

ABŞ-İran münasibətləri gündən-güne daha da pisləşir. Vaşinqtonun dünyada bir nömrəli düşməni hesab olunan Rusiya prezidenti PutİNlə görüşən Tramp nədənsə İrana qarşı sərt addımların tərəfdarıdır. Ağ Ev bu ilin noyabrına qədər İrana qarşı keçmiş sanksiyaları yenidən bərpa etmək, həmçinin noyabrda yeni sanksiyalar qəbul etmək niyyətindədir.



"Bakı Tehrana və Washington arasında körpü rolunu oynamalıdır"

İransunas: "Azərbaycan vəziyyətdən istifadə edib işgalçi Ermənistana qarşı beynəlxalq təzyiqlərə də nail ola bilər..."

ABŞ İranın neft ixracatını minimuma endirmək, Tehrannın əsas gelir mənbəyi olan neft satışını azaltmaqla onsuza da zəifləyən iqtisadiyyatına ağır zərbe vurmaq niyyətindədir. Bunun üçün Vaşinqton artıq İrandan neft alan ölkələrə ciddi şəkildə təzyiq etməye başlayıb. Vaşinqtonun bu cür təcrid siyaseti Tehranda qəzəblə qarşılınıb. Xüsusən də hazırlı həkumət indi daha qəzəblidir. Çünkü Ruhani iqtidara məhz İranı nüvə anlaşması imzalamaqla beynəlxalq embarqodan xilas etmək vədi ilə gəlib.

Doğrudur, 2015-ci ildə nüvə anlaşmasının əldə olunması ilə Ruhani iqtidarı müyyəyen qədər divident qazandı, embarqolar yumşaldı, bəzi dondurulmuş pullar geri qaytarıldı. Ancaq indi Tramp yenidən və dəha sərt embarqolarla hədələyir. Bu isə Ruhani komandası üçün ağır imtahandır.

3 gün əvvəl Tehranda səfirler və diplomatik missiya nümayəndələri ilə görüşən Həsən Ruhani ABŞ administrasiyasının İran'a qarşı təcrid siyasetini sərt təqnid edib. İranın strateji dərinliyinin şərqdə Hindistan, qərbdə Aralıq dənizi, cənubda Qızılı dəniz və şimalda Qafqaza uzandığını deyən Ruhani Trampın İranın neft ixracına mane olmaqla bağlı hədəsinin ona baha başa gələ biləcəyini deyib. **Sitat:** "Bir çox boğaz var. Hörmüz boğazı bunlardan, sadəcə, biridir. İranla sülh sülhlerin açarı, mühərbi isə mühərbişələrin açarıdır. Cənab Tramp! Biz şərəfi bir xalqı və tarix boyu regionda su yolunun təhlükəsizliyinin zəminiyik. Aslanın quyuğu ilə oynamayı, yoxsa peşman olarsınız".

Donald Trampın Ruhaniyə cavabı gecikməyib. ABŞ prezidenti twitter hesabında Ruhaniyə cavab olaraq bir dəha Amerikanı təhdid etməmə-

yi məsləhət görüb. "Əks halda, dünyada kimsənin görmədiyi cavabı alacaqlarını" qeyd edib.

Xatırlada ki, ABŞ maliyyə naziri Steven Mnuchin bildirib ki, ABŞ İrandan neft alan Rusiya, Çin və digər ölkələrə qarşı sanksiyalar tətbiq etməyə həzirdir. ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ-in İran neft sektoruna qarşı sanksiyası noyabrın 4-dən qüvvəyə minir. Bu müddətdən sonra İrandan neft alınması sanksiyanın pozulması sayılıcəq.

İran ABŞ-in bu təhdidi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Eyni zamanda Tehran bəyan edib ki, eğer İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazında dünya bazarlarına neft ixracının qarşısını alacaq.

Hörmüz boğazı ilə dünyada ixrac edilən neftin 20 faizi daşınır.

Xüsusən Bəhreyn, Qətər və Kəveyt neftini yalnız bu boğaz vasitəsilə dünya bazarlarına çıxarırlar.

Hörmüz boğazının keçməklə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq da neftini ixrac edir.

İranın xarici işlər naziri Cavad Zərif də Trampın hədəsinə cavab verib. Zərif yazıb ki, bu hədə-qorxu onları təsirləndirməyib: "Təsirlənmədik, dünya bir neçə ay əvvəl də böyük hay-küye şahid oldu. İranlılar 40 ildir "mədəni olanlardan" bu hay-küyləri eşidir. Biz min illərdir varq və bəzi ölkələrin yaşıdan daha çox həyatda qalmış, öz imperiyalarımız da daxil olmaqla, bir çox imperiyanın süqutunu gördük. Diqqətlə!"

Qeyd edək ki, indi bir çoxları İran-ABŞ gərginliyinin hansı mərhələyə qədər böyüyəcəyini müzakirə edir. Bu münasibətlər herbi qarışdurma qədər gedib çıxa bilər.

V. Hətəmovun sözlərinə görə, ABŞ İran xalqı ilə düşmən olmaq istəməz, düşmən olsayıdı, şahin dövründə de olardı: "Şahin dövründə fars hakimətə ilə ingilis dünyasının hem siyasi yaxınlığı, hem də eyni, yəni hind-avropa dil ailəsinə mənsub olmaları İranın qeyri-rəsmi de olsa, "Şərqi Avropası" statusu almasına səbəb olmuşdu. Ümumiyyətə, keçən əsrin əvvəllərində türk qacarları devirib fars pəhləviləri hakimiyətə getirən Qərbin bir planı da bu idi ki, Yaxın Şərqdə bir-biri ilə düşmən olan kürd-ərəb-fars-türk-yəhudi dövlətləri yaratsın. Buna dəmək olar ki, nail də oldu. Lakin 1979-cu ildə İranda milli deyil, dini şəhər təbəqənin hakimiyətə gəlməsi onların planını sarsıdı".

V. Hətəmovu görə, Ağ Evin istədiyi budur ki, İranın Yaxın Şərqi siyaseti Moskva ilə deyil, Vaşinqtonla üst-üstə düşsün: "Ümumiyyətə, 1979-cu il inqilabından sonra ABŞ bu dövlələ özünü bir xətdə görə bilmədi. Çünkü İranda inqilabdan sonra dini əsaslı hakimiyət qurulsa da, xarici siyasetdə

christian Rusiya ilə hər cəhətdən müttəfiqliyə üstünlük verildi. Halbuki 1979-cu il inqilabına qədər İran da daxil olmaqla, bütün Yaxın Şərqi demək olar ki, ABŞ-in nəzarətdində idid ve Yaxın Şərqdə siyasi hərəkət xətti bir istiqamət üzrə inkişaf edirdi. Və bu siyasi inkişaf zoğlağı Çinə qədər uzanmalı idi. İranın əldən çıxmışı isə Amerikanın nəinki Uzaq Asiyaya qədər əllərini kəsdi, hətta Yemen, Suriya, Livan, İsrail mövzularında yeni problemlərə aparıb çıxardı. Təbii ki, burada Rusiya faktoru əsasdır. Əgər İran dövləti bu gün Rusyanın deyil, ABŞ-in sözünü desə, Qərb Tehrənin nüvə mövzusuna da göz yumar, üstəlik, dini əsaslı hakimiyət mövzusunu da həzm edər. Nece ki, ABŞ və Avropa bu gün Yaxın Şərqdə teokratik-monarxiya üsüli-idarəsinə malik əreb dövlətlərinə hər cür dəstək verir, həmçinin nüvə başlılı rakətlərə malik İsrail dövlətini de gücləndirir".

"ABŞ-İran qarşıdurmasında Azərbaycan bu vəziyyətdə hansı mövqeni tutmalıdır" sualına cavab olaraq ekspert deyir ki, Azərbaycan dövləti, ümumiyyətə, "dövlətlərin dostluğunu olmur, maraqlı olur" prinsipindən istifadə edir və müyyəyen qədər düz də edir: "Lakin unutmayaq ki, İranda böyük sayıda azərbaycanlılar yaşayır. İran-ABŞ münasibətlərinin soyuması həm-yerlilərimiz üçün çətinlik yaratdıqdan bizim mövqeyimiz bir qədər həssaslaşır. Odur ki, bir qədər absurd da görünse, rəsmi Bakı Tehrənla Vaşinqton arasında körpü rolunu oynamalıdır. Mühərbi şəraitində yaşıyan bir dövlət üçün bundan yaxşı yol ola bilmez. Həmçinin Azərbaycan tərəfi bu vəziyyətdə istifadə edib işgalçi Ermənistana qarşı beynəlxalq təzyiqlərə də nail ola bilər".

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"



Bakıda avtobus parkı yenilənir: kondisioner problemi həllini tapır?

Mais Ağayev: "Paytaxta 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulub"

Bakıda uzun müddətdir ki, avtobuslarla bağlı vətəndaşların şikayətləri tükənmir. Bu gün paytaxtın mərkəzi küçələrində belə sərinləşdirici sistemi olmayan, oturacaqları yararsız vəziyyətə düşən onlarla avtobuslar şütyüür. Hər il problem mətbuat tərefindən işqalandırılır, lakin tam olaraq öz həllini tapmır.

Bakı Neqliyyat Agentliyinə rəhbərini bildirib ki, artıq 20 və 94 nömrəli marşrut xətləri "Bakubus" şirkətinə verilib və bu marşrut xətti üzrə hərəkət edən avtobuslar şirkət tərefindən yenilənilən.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Yeni Müsavat"a bildirib ki, avtobusların yenilənməsi istiqamətində işləri davam etdirəcəklər: "Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metro stansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - "Əhmədli" metro stansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar iyulun 21-dən etibarən fəaliyyətə başlayıb. 7A və 7B xətləri üzrə sərnişində "BakuBus" MMC-yə məxsus mətbuat şirkətinə verildi. Digər xətlər, xüsusiələr narahatlıq yaradan və sərnişinlərin daha çox şikayət etdiyi marşrut xətləri də bu

cür qaydada, mərhələli şəkildə müsabiqəyə çıxarılaçq. Müsabiqə yolu ilə digər xətlər də yenilənmələr aparılacaq. Eyni zamanda biz daşıyıcıların da qarşısına tələb qoymuşduq ki, neqliyyat vasitələrini yeniləsinlər. Bunun üçün onlara kifayət qədər də vaxt vermişdik. Lakin hələ ki daşıyıcılar tərefindən bu istiqamətdə her hansı bir addım atılmayıb.

300 yeni neqliyyat vasitəsi Bakıya getirildikdən sonra ilk növbədə sərnişinlərin daha çox şikayət etdiyi avtobuslar dəyişdiriləcək".

M. Ağayevin sözlərinə görə, paytaxtda kondisionerləri avtobusların sayının artırılması məsəlesi də nəzərdə tutulub: "Bu istiqamət üzrə də işlər aparılır. 300 avtobus və daşıyıcılar qarşısında yeni avtobusların alınması ilə bağlı qoylan tələbələr nəticəsində kondisionerləri avtobusların şəhərdə sayı çoxalacaq. Bizim tələblərimiz sırasında avtobuslarda normal havalandır-

ma, sərinləşdirmə məsələləri də xüsusi olaraq vurğulanıb".

Ekspertlərin fikrincə, Bakıda sərnişin daşımacılığı ilə məşğul olan şirkətlər sürücülər qarşısında yanacaqla bağlı xüsusi tələb qoymalar. Şirkətin tələbine görə, sürücü təyin edilən miqdardan artıq gün erzində yanacaq işlətməlidir. Əgər işlədərsə, həmin yanacağın pulunu öz cibindən ödəyir. Ekspertlər görə, bu səbebən sürücüler avtobuslar-

da kondisioner sistemini söndürməklə, yanacağa qənaət edirlər.

Məsələ barədə danışan Mais Ağayev bütün bunları qanunsuz addımlar hesab elədiyiini bildirib: "Əgər bu iddialar doğrudursa belə, bu, daşıyıcı tərefindən qoylan qanunsuz tələblərdir. Avtobusda sərinləşdirmə sistemi varsa, daşıyıcının borcudur ki, onun işlək vəziyyətdə olmasına temin etsin. Sərinləşdirmə sistemləri sərnişinlərin rahatlığı üçündür və buna da xidmət etməlidir. Yanacaq çox sərf olunur, qiymət bahadır və digər bu kimi məsələlər daşıyıcının problemidir, sərnişinin problemi deyil. Əgər bu gün sərnişindən hər hansı bir sahibkar istirak edirsə, o sahibkar bilməlidir ki, onun üzərində düşən sosial məsuliyyət də var. Ona görə də sərnişinlərin daşınmasında avtobusun imkanlarından istifadə etməli, sərnişinlərin rahatlığını təmin etmək üçün avtobus parkını yeniləməlidir. Bu, bizim qoymugumuz tələbdir".

□ **9lı RAİS,**
"Yeni Müsavat"

şeron Rayon Polis İdarəesine Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq fakti barədə müraciət daxil olub. Polis əməkdaşları tərefindən aparılan araşdırılmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmış naməlum şəxsin şübhə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş əməliyyat-axṭarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəller məhkum olmuş Ə.Abdullayev saxlanılıb. Daha sonra onun barəsində hebs-qətimlik tədbiri seçilib.

□ **İlk MURADOV,**
"Musavat.com"

Aptekə basqın edən keçmiş məhkum hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Əli-ağa Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Musavat.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Ə.Abdullayev daha əvvəllər də məhkəmələrə həyati yaşayıb. O, sonuncu cinayətində aptek satıcılarını şübhə parçası ilə hədələyərək, kassadakı 60 manat pulu quldurluq yolu ilə əle keçirməkdə təqsirləndirilir. O bildirib ki, barəsində irəli sürlülmüş ittiham çox ağırdır. Abdullayev heç kimə xəsarət ye-



tirmədiyini deyib. Məhkəmənin iclası iyulun 27-nə təyin Nazirliyinin yaydığı məlumatə edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatə əsasən, bu il martın 15-də Ab-

İtən uşağın hekayəsi

Sevinc TELMANQIZI
s.qurbanova@gmail.com



Nabrada 3 yaşlı uşaq tapıldıqdan sonra millət olaraq dərindən nefəs aldıq. Mübələğəsiz yazıram, hamı həyəcanlı idi. Ele pis zəmanəyə catmışı ki, indi heç kəs uşaq itəndə yadplanetililərin olduğunu fromasından, heyvanların parçalanmasından ehtiyatlanır. Baxmayaraq ki, bu versiyalar daha tükürpədiyi və dəhşətlidir. Manyaklardan, pedofillərdən qorxur, yaşana biləcək dəhşətləri beynimizdə sehnələşdirib, olan-qalan ağlımımız da itiririk. Bəli, indi valideynlər azyaşlı uşaqlarına yaxınlığıtanmadıqları şəxslərin hamisini potensial təhlükə kimi görür. Bir iz, bir nişanə, bir əlamətdən şübhələnir. Uşaqla zarafat edirsə, ona konfet verirə, oynayır... Olmaya...? Xeyir ola...? Hamımız bir qədər az, bir az paranojak olmuşuq...

Amma şükr ki, bu dəfə qorxduğumuz başımıza gelmedi. 3 yaşlı uşaq akula axtarırı, macəra həvesi ilə çaya doğru gedib, tikanlıqla ilisib və bir gün orada qalıb. Bu hekayədə də dəhşətin izleri böyük, amma körpənin tapılması en böyük təsəllimiz. Ele ilk gündən gedən müzakirələrdən diqqəti celb edən bir meqəvə var: günahkar kimdir? Təbii ki, ilk növbədə valideyn. Heç kim övladının nəinki itməsini, başından bir tük əşkik olmasına da istəməz, tamam. Amma istəmək bəs eləmir də. Bunun üçün gözlərin də, qulaqların da dörd olacaq.

Azyaşlı uşaqla istirahətə getmek nədir, bilirsizmi? Onu yedirtdən yemək yemək, onun üzdüyü uşaq hovuzlarında üzmək, onun getdiyi eyləncə məkanlarına getmek, yel-ləncədə yellənmək, onunla birgə qumdan evlər düzəltmək, onunla.... Bir sözə, onunla, onunla, onunla...!!! Ondan qeyri heç nə etməmək. O istədiyi üçün velosipedə də minəckəsən, balaca maşınları bir-biri ilə toqquşdurub, "qəza" da yaradacaqsan, anlaşılmaz kompüter oyunlarını da oynamaq məcburiyyətində qalacaqsan. Bunu bilmədən, anlamadan istirahətə getmek olmaz. Qumluqda uzañmaq, qulağında qulaqcıqla güneş vannası qəbul etmek, kitab oxumaq... Unudun bunu, yannızda azyaşlı varsə, belə istirahət lüksü yoxdur, olmamalıdır. Ya da ki, tətil üçün dayə tutun, istirahət zamanı o, uşağınzı ilgilənsin, siz də özünüzə qulluq edin.

Bu hekayədə də uşaqın valideynlərini (bu halda nə-nə-babadan söhbət gedir) qınamaya haqqımız var. 3 yaşlı uşaq onlarıandan uzaqlaşır, çaya düşəcək qədər uzun müddət aralanıbsa, onları bundan necə xəbəri olmayıb? Bir dəqiqə deyil ki... Böyük bir ərazidir və uşaqın aralanıb, çaya getmesi üçün minimum 5-10 dəqiqə vaxt lazımdır. Həmin vaxtda diqqətini ondan yayındıran valideyn özünü qınasaya yaxşıdır. Mən 15-16 yaşlı yeniyetmələrlə tətib gedib, bir gəzəndən onun üstündən çəkməyen, yeməyindən tutmuş hovuzda girməsinə qədər nəzarət edən nə qədər valideyn təniriyram. Görünməz qəza başqa, uşaq çənəsini hovuzda çırpar, ya da yuxarı, dizi yaralanar... Bunlar baş verə bilər, adına tətil qəzələri deyirlər bunun.

Amma sosial şəbəkədə fikir verdim, çox adam birmənali şəkildə uşaqın anasını qızadı: "Anasının başı telefon'a qarışımı" yazan soyuqqanlılar da oldu. Peşəkar pediatr Vaqif Qarayevin buna olduqca obyektiv yanaşmasını oxudum. Həkim yazdı ki, uşaqın məhz anasının nəzarət etməli olduğunu kim deyir? Bəli, istirahət ailəlikə edilir və bu sürəcə yuxarılar də beraber qaydada bölgüsürülənlərdir.

İndi hamı uşaqın itdiyi "Mayak" istirahət merkezi rehbərliyini qızayı. Ərazidə müşahidə kameraları qoymadığı üçün. Bilməyənər üçün xatırladıım ki, bu məkan sovet dönməndə tikilmiş, köhnə istirahət mərkəzlərindən biridir. Ərazisi də ucuz bucaqsız. Lap tutaq ki, binanın qarşısına kamerası quraşdırılsın. Bəs çayın qırığı, meşənin içi, ağacları? Yeni, bu, texniki baxımdan mümkün deyil. Ona görə də bu sayaq məsələlərə bir nəfəri suçlamaq doğru olmaz. Ortada uşaq məsələsi varsa, tek bir nəfər suçu ola bilmez.

İnsanların müəmmalı şəkildə yoxa çıxıqları bir neçə təhlükəli ərazilər var. Onlardan biri ABŞ-in Kaliforniya ştatındaki meşə massivi hesab edilir. 280 min hektar ərazisi olan bu massivdə dəfələrlə insanlar yoxa çıxıblar. Şahidlərin söylədiklərinə görə, hər 4-5 ildən bir massivdə istirahət edənlər dən kimsə göz qabağında yoxa çıxır. Hələlik, alımlar belə hesab edirlər ki, müəmmalı şəkilde yoxa çıxanlar bize məlum olmayıb və ya bize paralel olan digər zonalara düşürlər. Belə ehtimal edilir ki, hansıa məqamda paralel şəkildə fəaliyyət göstərən zonaya tunel açılır və insanlar bu tunel tərefindən cezb edilirlər.

İndi biz də hesab edək ki, Nabran bizim milli Kaliforniya-dır. Mübəhmə şəkildə itənlər və sonradan tapılanların ərazisi. Kəsesi, uşaqları itirməyin. Onların hekayesi hər zaman belə xoşbəxt sonluqla bitmir.

Rayondan gəlib Bakıda qızını qətlə yetirdi

Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanlıq zəminində öldürülüb. Musavat.com-un "Report" a istinadən verdiyi xəbərə görə, hadisə Həsən Bəy Zərdabı küçəsində baş verib.

Masallı rayon Boradıgah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı - 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar səhəbə edərək yaxınlıqdakı binanın həyətinə daxil olublar. İl.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının eblaşlışlı heyat tərzini əsas gösterir. Buna görə də İl.Qurbanov biçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyyelerinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünəşini dəyişib.

Ərazidən uzaqlaşmayan İl.Qurbanov həmin üvnava gələn Yasamal Rayon Polis İdəresinin əməkdaşlarına təslim olub.

Qeyd edək ki, hadisəni töretdəkən şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki, İl.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib.

Faktla bağlı Yasamal Rayon Polis İdəresində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.



Gənc developerlər "AppLab" sayəsində layihə idarəedilməsinin əsaslarını öyrəniblər

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkəti özünün "AppLab" layihəsində iştirak edən gənc developerlər üçün daha bir təlim sessiyası təşkil edilib.

"Layihənin idarə edilməsi" mövzusunda keçirilmiş bu təlim, layihələrin uğurla idarə edilməsinin əsas prinsipləri ilə yanaşı, keyfiyyət meyarlarının düzgün təyin edilməsi, planlaşdırma metodlarının öyrənilməsi, PERT və Gant cədvəlləri, korporativ qaydaların müəyyən edilməsi və digər maraqlı mövzuları əhatə edib. «Bakcell» şirkətinin "AppLab" programının iştirakçılarına layihələrin həyata keçirilməsinin hər bir təşkilatda baş verən biznes proseslərinin on vacib məqamlarından olması barədə məlumat verilib. Gənc developerlərə bildirilər ki, layihələr öz mürekkebliyinə görə fərqlənir və statistikaya əsasən, mənecərlərin ümumi iş vaxtının 50%-dən çox olan hissəsi strategiyanın düzgün təşkil edilməsi və layihələrin düzgün idarə edilməsinə serf olunur. Təlimin sonunda isə iştirakçılar öz yeni biliklərini praktikada tətbiq etmək imkanı verilib.

«Bakcell»in "AppLab" mərkəzində yaradılmış mühit çox yaxşı təsir bağılılığı. Burada iştirakçılar yeni biliklər, fürsətlər və biznes əlaqələrin əldə edilməsi üçün geniş imkanlar verilir. Bu biznes inkubatoru təkcə iş mühiti deyil, iştirakçılar üçün keyfiyyətli bir məlumat mənbəyi rolunu oynayır və bugünkü kimi vacib mövzularda təlimlərin keçirilməsi onların daxili motivasiyasını artırmaqla yanaşı onların uğurlu olmaq şansını da xeyli artırır", deyə CAC Təlim Mərkəzinin təlimçisi Məmməd Orucov bildirib.

"AppLab" programının fəaliyyətə başladığı 2014-cü il-dən bəri müxtəlif avadanlıq və program təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell" dən dəstək alırlar. "AppLab" layihəsinin iştirakçıları şirkətin "AppLab" Mərkəzində təqdim olunan pulsuz Internet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri program təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan en son avadanlıqlardan yarananın imkanına malikdirlər. "AppLab" Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS eməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

Innovasiya sahəsində lider olan «Bakcell» gənc nəsilin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırlıdır.

Bakıdakı "Bit bazarı"nda bir gün

Sovet rejimi dağılsa da, bazar fəaliyyətinə davam edir; Lazımsız bilib atdığınız əşyaları burada tapa bilərsiniz...

Bakinin Sabunçu rayonunda yerləşən "Bit bazarı", "Rus bazarı" kimi tanınan ərazi illerdən ki, fəaliyyətdədir. Bu baxımdan ərazini həm keçmişin bir parçası, həm də kasib camaatın alış-veriş yeri kimi de xarakterizə etmək olar. Ona görə keçmişin bir parçası kimi qeyd etdik ki, deyilənlər görə, bu bazar hələ sovet dönməndə ruslar tərəfindən yaradılıb.



Belə ki, ruslar köhnə, işlənmiş əşyaları, geyimləri Bakıya getirib, burada öz həmyerliyərini satıblar. Sovet rejimi dağılsa da, bazar fəaliyyətinə davam edib və bu gün də orada köhnə, bəlkə də lazımsız əşyalar satılır. Bazarda köhnə mallar satıldığı üçün bura "Bit bazarı" adı qoşulub. "Yeni Müsavat"ın əməkdaşı olaraq bazaar da olduğumuz zaman bir çox maraqlı məqamların şahidi olduq.

Övvəlcə onu qeyd edək ki, bura bazar adlanısa da bütün mallar demək olar ki, yerde satılır. Yeni xüsusi piştəxtaya çox az hallarda rast gelinir. Hər bir satıcının özünün torpaq üzərində yeri var və illərdən ki, bazarın daxili qaydalarına görə, kimse kiminə ərazisine girmir. Torpaq olsa da buranın da öz sahiblərinin olduğunu öyrəndik. Belə ki, bazaarda fəaliyyət göstərən satıcılar bildirdilər ki, bura yerləp 2-3 manat arasından dəyişir.

Bəs "Bit bazarı"nda nələr satılır?

"Bit bazarı" deyilən əraziyə demək olar, hər şey satılır. Ancaq bütün əşyalar köhnədir. "İkinci", bəlkə də "beşinci əl"dir. Siz 1 manat götürüb bazaara gəlib, bir neçə əşya ala bilərsiniz.

Öncə bazaarda gəzib, ümumi vəziyyətlə tanış olduq. Bütün satıcılar bir ağızdan müştəri çağırıqları üçün bazaarda səs-küy etrafı bürüdü. Satılan mallara gəlince isə qırıq eynək, xarab telefon batareyası, 2000-ci illərdə istehsal edilən mobil telefonun sınaq korpusu, ət maşının hissələri, xarab, naqılsız ütü, qırıq kuklalar, daşları olmayan nərdətxata, hətta alt



Bazaarda artıq qeyd etdiyim kimi, uşaq oyuncaklı və ya oyuncak qırıqları da satılır. Ele en çox alcincı da məhz bu hissədə gördük. İnsanlar velosipedlərin satıldığı yerə yaxınlaşış burada 15-20 manata alıb təmir eləyib, işlədirlər. Eləcə də hamam əşyaları da onun kimi. Azca saralışmış əşyaları. Aparıb rəngləyib, işlədirlər", - deyə satıcılar bildirdilər.

Satıcılar onu da bildirdilər ki, buranın daimi işçiləri halal mal satırlar. Yəni onlar haradansı alıqları əşyaları, bazaara çıxarıb, müştərilərə satırlar. Onların sözlərinə görə, bəzən burada yataq dəstləri, köhnə paltarlar satmağa gələnlər də olur. Həmin şəxslər adətən gecə saatlarında binaların aşağı mərtəbələrində paltar ipindən asılı qalan yuyulmuş adyalları, yataq dəstlərini, paltarları oğurlayıb, bazara çıxarırlar. Bu cür şəxslər isə dələdüz oldular üçün bir müddət sonra tutulub həbs edilirlər...

Saat 17 radələri olduğu üçün artıq bazar bağlanır. Buna görə "Bit bazarı"ndan ayrılmalı olduğunu. Öyrəndik ki, həftə sonları səhər saatlarında açılan bazar, axşam saat 18-e qədər bağlanır və satıcılar mallarını yiğib, ərazidən uzaqlaşırlar.

Elan
 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cəfərov Məşədi Səməd ogluna verilmiş Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. Asif Məhərrəmov küçəsi ev. 24 mənzil 39-un Mülkiyyət Çıxarışı itdiyi üçün etibarsız sayılır.

Əli Rais,
 "Yeni Müsavat",
 Fotolar müəllifindir

Azərbaycanda ödənişli yollar üçün nişanlar hazırlanıb. Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifade edilməsi ilə bağlı məlumatın forması"na əsasən ödənişli avtomagistralların başlanması ve başa çatması haqqında, nəqliyyat vəsütlərinin gedisiñə görə haqqın alındığı yol sahəsinin başlanması barədə məlumat verən yol nişanı quraşdırılacaq.

Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun isteyinə əsasən xarici dilde (ingilis dilində) təqdim ediləcək. Eyni zamanda məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet saytı vasitəsilə, istifadəçinin telebi ilə isə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılacaq. İstifadəçiləri təqdim olunan xidmətlər haqqında məlumatlaşdırmaq məqsədilə operator (ödənişli avtomagistralların sahibi) ödənişli avtomagistralların başlangıç məntəqəsinin və ödəniş haqqının alınması məntəqələri qeyd olunmaqla ödənişli avtomagistralların sxemi və alternativ ödənişsiz hərəkət marşrutu haqqında məlumatı təqdim edəcək (APA).

Xatırladaq ki, Azərbaycanda iki yolu pullu olması planlaşdırılır. Bunlardan birincisi Əlet-Astarə-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. **Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfinin** "Yeni Müsavat" a dediyine görə, artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşdır. İran sərhədində qədər uzanan yolun kənarlarında manəelerin qarşısını almaq məqsədilə çəpərlənmə işləri aparılıb. Yol boyu 55 əsas kənd və qəsəbədən keçən hissəsində körpü və birləşmələr inşa edilib. Hazırkı Əlet-Astarə yoluna paralel olaraq çəkilən yeni yol məsafəni de azaldacaq.

A.Nəcəfi bildirir ki, bu yolu pullu olmasına hələ qərar verilməyib: "Bele bir qərar verildikdən sonra müəyyən işlər aparılmalıdır: ödəniş terminallarının, nəzarət məntəqələrinin quraşdırılması, tariflərin müəyyənləşdirilməsi və sair".

İkinci pullu yol kimi hazırda inşa edilməkdə olan Bakı-Quba-Rusya sərhədi alternativ yolu qeyd edilir. Uzunluğu 157 km olacaq bu yol Hacı Zeynalabdin Tağıyev qəsəbesində başlayaraq Rusya sərhədində qədər davam edəcək. Ötən ilin dekabrında prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan yolda işlər yenə başlanılb və onun 2020-ci ilə qədər yenə kənalaşması planlaşdırılır.

Qeyd edək ki, Bakı-Quba-Rusya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu tikintisi ilə bağlı Azərbaycan Respublikası prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu

yarimbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

Qeyd edək ki, yaxın perspektivde Azərbaycanın tranzit ticarət mərkəzinə çevriləməsi istiqamətində mühüm laiyələrin icrasına başlanıb. Şimal-Cənub, Şərqi-Qərb nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi, Azərbaycan üzərindən tranzit yükdaşımaların həcmiñ bir neçə dəfə artırılması planlaşdırılır. Eyni zamanda ölü-

artıqdır. Ödənişli yollardan keçmiş sovet ölkələrində də istifadə olunur. Bu gün Rusiya, Ukrayna, Latviya, Estoniya, eləcə də Belarusda bu cür yollar geniş yayılıb.

Pullu yollarda yol haqqı tunnellərdən, körpülərdən və es-takadalardan keçidə görə alınır. Tariflər nəqliyyat vasitəsinin növündən və məsafədən asılı olaraq dəyişir.

Avtomobil pullu yola daxil olarkən sürücü avtomat vasitəsilə talon alır. Orada avtomobilin pullu yola məhz harada da-

bu yol çəkilərsə, Qubadan Şamaxiya getmək üçün Bakıya gəlməyə ehtiyac qalmaz: "Bu, Qubadan Şamaxiya olan indiki yoluñ 200 km qısalması demək olar. Ödənişli yol avtomobil sahiblərini bir neçə baxımdan cəlb edə bilər: az vaxt, az yanaçqı sərf olunması. Bu yol çəkilərsə, her iki baxımdan cəlbedici olacaq. Buna görə də həmin yoluñ investorlar üçün əlverişli olmasına təmin edir. Bundan əlavə, Azərbaycanda özəl investorların diqqətini çəkə biləcək digər yollar da var.

Azərbaycanda pullu yollar Uğun nişan hazırlanıb

Ödənişli yol pulsuzdan keyfiyyətinə görə fərqlənməməlidir; dünya təcrübəsi necədir?



kədə turizmin inkişafı prioritət istiqamətlərindən biri sayılır. Bu baxımdan, pullu avtomagistralların tikintisi gelirli sahəyə çərçivə bilər. Sadəcə olaraq, bu işin dünya təcrübəsinə uyğun həyata keçirilməsi çox vacibdir. Bele ki, dünya təcrübəsində pullu yollar əsasən özəl sektor tərəfindən çəkilir və saxlanır. Dövlətin burada qazancı həm rahat infrastruktur, həm de büdcəye ödənilən vergilər olur. Məsələn, Türkiyədə pullu

xil olduğu göstərilir. Avtomobil pullu yoldan çıxarken qət edilmiş məsafə hesablanaraq yol haqqı ödənilir. Bəzi ölkələrdə ise pullu yollardan çox istifadə edən avtomobillərin qabaq şü şələrinə xüsusi çip yerləşdirilir. Avtomobil pullu yola daxil olduğduqda avtomatik olaraq gedis-haqqı hesablanır. Yoldan çıxdıqda isə hesablanan mebleğ avtomatik olaraq həmin şəxsin hesabından çıxılır.

Azərbaycanda hələ ki özəl investorların pullu yolların tikintisine cəlb olunması faktı qeydə alınmayıb. A.Nəcəfi deyir ki, investorların prosesə cəlb onların marağından asılıdır: "Dünya təcrübəsi belədir ki, özəl investorlar yollar tikirlər, istismar edirlər, öz gəlirlərini götürdükdən sonra yolu dövlətə təhvil verirlər. Bizdə də belə təcrübənin tətbiqi mümkündür. Sadəcə, özəl investorlar maraqq göstərməlidilər ki, hansısa konkret addimlar atılsın".

Onu da bildirək ki, Azərbaycanda özəl investorların cəlb nəzərdə tutulan ilk yol Quba-Şamaxı yolu hesab olunur. Agentlik rəsmisi deyir ki,

Burada söhbət yalnız yollardan deyil, körpülərdən, tunellərdən de gedir".

Dünya təcrübəsində belədir ki, pullu yol pulsuzdan keyfiyyətinə görə deyil, qısalığına, vaxt baxımdan əlverişliliyinə görə fərqlənir. Yeni pullu yolu alternativi olan pulsuz yol keyfiyyətinə görə ödənişlidən geri qalmamalıdır. Bu o deməkdir ki, bu gün Rusiya və İran sərhədində qədər olan mövcud yollar çəkilməkdə olan yeni yollardan keyfiyyətinə görə fərqlənməməlidir. Amma həzirdə İran sərhədində qədər olan yol cəmi ikicərgəli, yeni çəkilən isə dördcərgəlidir.

Avtomobil Yolları Dövlət Agentliyindən mətbuatla verilən məlumatda görə, hazırda həmin yoluñ vəziyyəti normal deyil. Nəzərdə tutulub ki, Əlet-Astarə-İran sərhədi avtomobil yoluñ tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkilde yenidən qurulsun. Alternativ yoluñ əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Əlet-Astarə-İran sərhədi yolu pullu ola bilər.

□ **Dünya SAKIT,
"Yeni Müsavat"**

Gürcüstandakı soydaşlarımızın təhsil və dərslik problemi

Təhsil eksperti çıxış yolunu göstərdi...



Gürcüstan Ombudsmanın 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında deyilir ki, Azərbaycan və Ermənistən tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil.

Senəddə qeyd olunub ki, Ermənistən bu yaxınlarda 12 ililik təhsil sistemine keçib: "Azərbaycanda isə 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sınıf üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın gönderdiyi dərsliklər məktəblərdə təhsil prosesine mənfi təsir göstərir" (APA).

Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərə təmin olunmasının əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulub. Prezidenti İlham Əliyevin xüsusi tapşırığına əsasən, Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətən təqdim etmək məqsədilə 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşımıza I-XI sınıf şagirdləri üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib.

Xatırladaq ki, Gürcüstanda rəsmi rəqəmlərə görə, 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşıyır. Son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan "Azərbaycan dil" və "Ədəbiyyat" dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycan tərəfi Gürcüstandakı soydaşımızı dərsliklə təmin etse de, son illərdə qonşu dövlətdəki təhsil islahatlarından xəbərsizlik ortaya anlaşılmazlıq çıxarıb: "Gürcüstəndə artıq 10 ildir ki, milli azlıqlarla bağlı "4+1" dövlət programı hazırlanıb. Bu programın əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillerində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilər. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrası təhsillərini gürcüçə davam etdirirlər. Azərbaycan tərəfindən göndərilen dərsliklər Gürcüstanın təhsil standartlarına və strategiyasına uyğun deyil. Birinci, onlarda artıq təhsil 12 illikdir. Bundan başqa, Gürcüstan tərəfindən dərsliklər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerine yetirilmir. Onların hər bir sınıf üçün dərsliklərində müəyyən olmuş məlumat, informasiya ağırlığı var. Amma Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilen dərsliklər həmin normalara cavab vermır. Azərbaycan tərəfi eynilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayıb. Həmən dərsliklər orda heç bir əhəmiyyətə malik deyil. Çünkü bizim göndərdiyimiz kitablarla oradakı şagirdlərin əldə etdikləri informasiyanın əhəmiyyəti yoxdur. Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi azərbaycanlıların kompakt yaşadıqları ölkələrde olmalı, onların təhsil standartlarını öyrənib ona uyğun olaraq dərslikləri çap edib göndərməlidir ki, o şagirdlər üçün faydalı olsun. Təessüflər olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycandilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsa, orada yaşayan azərbaycanlı ziyalılar həmvətənlərimiz üçün daha yararlı dərsliklər hazırlayalar".

Təhsil eksperti Azərbaycanın təhsil müəssisələrinə qəbul ola bilmədiklərini təsdiq edir: "Bunun bir səbəbi fərqli tədris programı olsa da, əsas problem Azərbaycan təhsil sisteminde Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin Gürcüstandan gelən azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına çəlb edilirlər. Onlara yalnız ödənişli əsaslarla təhsil almaq hüququ verilir ki, bu da doğru deyil".

□ **Ləman MUSTAFAQIZI,
"Yeni Müsavat"**



ÜSAVAT

Son səhifə

N 158 (7047) 25 iyul 2018




Vəhşi quşların hüquqlarını nudistlərdən üstün tutdular

Britaniyanın 42 yaşlı Bristol şəhər sakini 9 min ədəd pivə bankası yiğib. Bundan sonra isə o, öz kolleksiyasını satacağı ilə bağlı elan verib. Keçmiş bankir Nik Uest 1975-ci ildən etibarən banka kolleksiyası yiğmaqla məşğul olub. Buna səbəb həyat yoldaşının həmin vaxt ona pivə bankaları ilə bağlı kitab hədiyyə etməsi olub. Britaniyalı həmin vaxt müntəzəm olaraq müxtəlif pivələr alıb və onu içərək, boş bankaları yiğib. O, il boyunca 150-dən 200-ə qədər pivə ala bilib.

58 yaşlı Uest heç vaxt metal pivə bankalarını açmayıb ki, onlara xətər dəyməsin. Bankada iki deşik açılıb ki, Uest pivəni oradan

Banka kolleksiyası yiğib, indi da satır



içib. Nəşrin xəberinə görə, kişi bu xobbisine on minlərlə funt sterlinq pul xərcləyib. Onun kolleksiyasındaki en bahalı nümunə isə 1.2 min funt sterlinq (1.6 min dollar) məbləğindədir.

Sonunda Uest banka xobbisindən el çəkməye

qərar verib. Onun dediyinə görə, arvadı və uşaqları da banka kolleksiyası ilə məşğul olublar. Britaniyalı öz eksponatlarını satmağa qərar verib. Onun sözlerine görə, öldüyü halda yaxınları bu kolleksiyadan əziyyət çekməsin.

dərhal cavab ala bilməyib. Əri tərəfindən yeganə mesaj isə bir neçə həftə sonra gəlib. Kişi qəzədan bir neçə həftə sonra qısa şəkildə itləri və məktubu alması ilə bağlı cavab yazıb.

Qadın eyni zamanda kişinin stabil maaşının olmaması və qohumlarının pis münasibeti ilə bağlı şikayətlənib. Amma kişinin onun məktublarına, mesajlarına cavab verməməsi bardağı daşiran son damla olub. Bu da onların boşanmasına gətirib çıxarıb.

Ər isə məhkəmə prosesinə qatılmayıb. Eyni zamanda məhkəmə tərəfində göndərilən çağrıشا da cavab verməyib. Məhkəmə onun məhkəməyə gəlməməsinə baxmayaq, boşanma qərarı çıxarıb.

2016-ci ildə Birləşmiş Ərəb Əmirliklərində bir kişi öz arvadını ilk dəfə məkiyəsiz görüyü üçün məhkəməyə müraciət etmişdi.

Əri mesajlarını cavablamadı, boşandılar



Messenger

Tayvandın Sinçju şəhərində məhkəmə ərindən boşanmağa qərar verən qadının tələbinə yerinə yetirib. Məhkəmə iddiasına səbəb qadının messencerdə yazdıq-

larına ərinin cavab verməməsi olub. Kişi altı ay mündətində arvadından gələn mesajları oxusa da, ona cavab verməyib. Hətta qadın düşdüyü qəza ilə bağlı müalicəyə başlaması mesajına da

**Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN**

**"Yeni Müsavat"ın kompüter mərkəzində yüksəlib, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**

e-mail adres: yenimusavat@mail.ru

**Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)**



QOÇ - Şəxsi işlərinizdə əsaslı dönüş gözlenilir. Buna hazır olduğunuz təqdirde uledzər mədafiənizdə duracaq. Uzaq məsafələrə alıǵınız dəvətlərdən bacardığınız qədər imtiyin etməyin.

BUĞA - Astroloji göstəricilər qeyri-adı adımlı atmağınızı məqsədə uyğun hesab etmir. Daha çox neutral mövqədə durmalı, gündəlik qayğılarınızla məşğul olmalıdır. Qəfil iş tutmayın.

ƏKİZLƏR - O qədər də uğurlu təqvim deyil. Ətrafinızda olan şəxslərlə aranızda anlaşılmazlıqlar yaranmaması üçün maksimum ehtiyatlılıq nümayiş etdirin. Səhətinizə diqqəti artırın.

XƏRÇƏNG - Giley-güzəri bir tərəfə atın, təcrübə göstərir ki, bunun heç bir səmərəsi olmur. Sevgi-ailə istiqamətində mülayimlik nümayiş etdirin. Qanqaraldıcı addımlardan uzaq olmağa çalışın.

ŞİR - Əldəzələr bu təqvimdə yeganə probleminizin maliyyə məsələləri ilə bağlı olacağınız xəbər verir. Odur ki, bəri başdan buna hazır olun. İş yerində rəhbərliklə mülayim davranın.

QIZ - İşgüzar əlaqələrinizi dərinləşdirmək-lə qarşınızda duran vəzifələri layiqincə yerinə yetirə bilərsiniz. Tələsik qərar verməyin. Gümanınız gələn hər kəsdən məsləhət almağa çalışın.

TƏRƏZİ - İyulun ən uğurlu gününü yaşayacaqsınız. Qarşılıqlı münasibətdən tutmuş fəaliyyət zəmininə qədər bütün proseslər xeyrinizə olacaq. Yeni təklif alsanız, intiya etməyin.

ƏQRƏB - Ailə zəminində mübahisələriniz gözlenilir. Bu səbəbdən də hər xırda xoşagelməzliyi ciddi probleme çevirməməlisiniz. Fəaliyyətlə bağlı riskli hərəkətlərə yol verməyin. Bəxtinizdə pul var.

OXATAN - Maraqlı səfərlərə çıxmək üçün Goy qübbəsi sizə şans verəcək. Maddi imkanınız buna yetdiyi təqdirdə intiya etməyin. Bu ərefədə fəaliyyətə bir qədər ara verməyiniz məsləhət görülür.

ÖGLAQ - Mənfi yüklü Ay bürcünzdə olduğu üçün ciddi planlarınızı təxirə salın, istənilən mübahisələrdən uzaq olun. Əger kiminləse "haqq-hesab"ınız varsa, bunu başqa vaxta saxlayın.

SUTÖKƏN - Təxminən saat 13-ə qədər bütün ciddi işlərinizin həllini təxire salmalısınız. Əks təqdirdə cəhdləriniz boşça çıxacaq. Sonrakı saatlarda isə perspektivli təkliflər alacaqsınız.

BALIQLAR - Bəxtinizdə uğurlu ərefədən. Bəzi xırda xoşagelməzləklər olsa da, situasiyaların nəticəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Yay istirahətinə də vaxt ayırın.


Unutmayın, Tanrı uledzəldən daha yüksəkdə durur!

Eşəkləri boyayıb, zebra kimi təqdim etdilər

Qahirodəki zooparklardan birinin sahibi boyadığı eşəkləri zebra adı ilə canamaata təqdim etmiş. Bu haqqda "Extra News" televanlı xəbor verib. Bu yalan zooparka ekskursiyaya gəlmiş 10-cu sınıf sağirdi Məhəmməd Sərxan aşkar edib. Məktəbli görüb ki, heyvannı üzündəki zolaqlar istəniləriyir və dağlırlar. Heyvanlara diqqətlə baxandan sonra isə görü ki, yalançı sahibkarlar Misirdə geniş yayılmış ev eşəklərini boyayaq zebra kimi təqdim edirlər. Məlum olub ki, şəhərdə özünü göstərən hədsiz istilər sayısında heyvanların boyası yayılıb və bunu məktəbli ifşa edib. O, bu heyvanların şokunu çəkib və onu səsiləşəkədə paylaşıb. Bu isə orob mediasının diqqətini çəkib.

Araşdırma zamanı məlum olub ki, zoopark sahibləri zooparka iki zebra almaq istyiblər. Amma onların qiyməti baha olduğunu və keçib, belə bir hiyləyə əl atıblar. Veterinarlar da təsdiq edib ki, zooparkdakı zebra yox, eşəkdir. Amma zoopark rəhbərliyi bunu boynuna almadan iddia edib ki, içəridəki heyvanlar gerçek zebralardır.

Səhifəni hazırladı: SELCAN



**Redaktor:
Zahid SƏFƏROĞLU**

**Lisenziya N: B 114
SAYI: 5.100**